

TEST: 2804Q#01#Y15#01 İMTAHAN 500+

Test	2804Q#01#Y15#01 imtahan 500+
Fənn	2804 - Malların eyniləşdirilməsi və saxtalaşdırılması
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	35
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Eyniləşmə dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ məhsulun standartlaşdırılması
- ☐ məhsulun sertifikatlaşdırılması
- ☐ məhsulun ona verilmiş sertifikatla tutuşdurulması
- ☐ məhsulun saxtalaşdırılması
- ☒ məhsulun ona verilmiş texniki göstəricilərlə tutuşdurulması

Sual: Bunlardan hansı eyniləşməyə xas olan funksiyalardır? (Çəki: 1)

- ☒ nişanverici, xəbərdaredici, təsdiq etmə, idarəedici
- ☐ istehsalçı, istehlakçı, bazar, idarəedici

- ☐ tələb, təklif, xəbərdaredici, ticarət müəssisəsi
 - ☐ istehsalçı, tələb, xəbərdaredici təsdiq etmə
 - ☐ istehlakçı, təklif, nişanverici, təsdiq etmə
-

Sual: Eyniləşmənin obyektlərini sadalayın? (Çəki: 1)

- ☐ tələb, təklif, bazar, pul
 - ☒ əmtəə, xidmət, qiymətli kağızlar, xəbərdaredici, işçi qüvvəsi
 - ☐ istehsalçı, istehlakçı, idarəedici, qiymətli kağızlar
 - ☐ əmtəə, tələb, istehlakçı, istehsalçı
 - ☐ xidmət, təklif, pul, bazar
-

Sual: Eyniləşmənin subyektlərini sadalayın? (Çəki: 1)

- ☐ bazar, təklif, pul
 - ☐ təklif, qiymətli kağızlar, istehsalçı
 - ☒ istehsalçı, ticarət müəssisələri, istehlakçı
 - ☐ istehlakçı, təklif, idarəedici
 - ☐ tələb, təklif, bazar
-

Sual: İstehlakçı eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☐ əmtəənin keyfiyyətinin müəyyən edilməsidir
 - ☐ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - ☒ məhsul və ya xammalın istifadə imkanlarının təyini məqsədi ilə aparılır
 - ☐ məhsulun sortunun təyin olunması məqsədi ilə aparılır
-

Sual: Əmtəə partiyası eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
 - ☐ istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yanlış informasiya ilə aldadılmasının müəyyənəşdirilməsidir
 - ☐ məhsulun istehsalçısının müəyyən edilməsidir
 - ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☒ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
-

Sual: Çeşid eyniləşdirilməsi ? (Çəki: 1)

- ☐ əmtəənin keyfiyyətinin müəyyən edilməsidir
 - ☐ məhsulun istehsalçısının müəyyən edilməsidir
 - ☒ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☐ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
 - ☐ istehlakçının, əmtəə haqqında qeyri-dəqiq və ya yanlış informasiya ilə aldadılmasının müəyyən edilməsidir
-

Sual: Keyfiyyət eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ istehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından, əmtəənin parametrlərinin görünə biləcək həddə yayınlarla aldadılmasının müəyyən edilməsidir
 - ☐ istehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə və ya kiçik ölçülü məhsulların böyük qiymətinə satılaraq aldadılmasının müəyyən edilməsidir
 - ☐ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
 - ☐ məhsulun sortunun təyin olunması məqsədi ilə aparılır
 - ☒ əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
-

Sual: Sort eyniləşdirilməsi? (Çəki: 1)

- ☒ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
 - ☐ istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yalnız informasiya ilə aldadılmasının müəyyənəşdirilməsidir
 - ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☐ əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
 - ☐ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
-

Sual: Xüsusi eyniləşdirmə? (Çəki: 1)

- ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☒ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
 - ☐ istehlakçının, əmtəə haqqında qeyri-dəqiq və ya yalnız informasiya ilə aldadılmasının müəyyən edilməsidir.
 - ☐ əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
 - ☐ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
-

Sual: Məhsulun ona verilmiş texniki göstəricilərlə tutuşdurulması əməliyyatı necə adlanır? (Çəki: 1)

- ☐ standartlaşdırma
 - ☐ sertifikatlaşdırma
 - ☐ saxtalaşdırma
 - ☐ təsdiq etmə
 - ☒ eyniləşdirmə
-

Sual: Eyniləşdirmənin “nişanverici” funksiyası hansı rolu həyata keçirir? (Çəki: 1)

- ☒ təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır
- ☐ bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır

- ☐ əmtənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir
 - ☐ məhsulun keyfiyyət sisteminə xidmət edir
 - ☐ məhsulun keyfiyyətini xarakterizə edir
-

Sual: Eyniləşmənin "xəbərdaredici" funksiyası hansı rolu həyata keçirir? (Çəki: 1)

- ☐ əmtənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir
 - ☒ bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
 - ☐ təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır
 - ☐ məhsulun keyfiyyətini xarakterizə edir
 - ☐ məhsulun keyfiyyət sisteminə xidmət edir
-

Sual: Eyniləşmənin "təsdiq etmə" funksiyası hansı rolu həyata keçirir? (Çəki: 1)

- ☐ təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır
 - ☐ bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
 - ☒ əmtənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir
 - ☐ məhsulun keyfiyyət sisteminə xidmət edir
 - ☐ məhsulun keyfiyyətini xarakterizə edir
-

Sual: Eyniləşmənin "idarəedici" funksiyası hansı rolu həyata keçirir? (Çəki: 1)

- ☐ əmtənin markasında, müşayətedici sənədlərində göstərilmiş informasiyanın həmin malın çeşid xarakteristikasının həqiqiliyini təsdiq edir
 - ☐ bazar münasibətləri iştirakçılarına lazımi informasiyanı çatdırır
 - ☐ məhsulun keyfiyyət sisteminə xidmət edir
 - ☒ məhsulun keyfiyyət sistemində xidmət edir
 - ☐ təqdim olunmuş mal nümunəsini konkret ada, növə, markaya, tipə, həmçinin mal partiyasına oxşadır
-

Sual: "Əmtəə, xidmət, qiymətli kağızlar, informasiya, işçi qüvvəsi" eyniləşmənin ? (Çəki: 1)

- ☐ funksiyalarıdır
 - ☐ növləridir
 - ☐ subyektləridir
 - ☐ metodlarıdır
 - ☒ obyektləridir
-

Sual: "İstehlakçı, ticarət müəssisələri, istehsalçı" eyniləşmənin ? (Çəki: 1)

- ☒ subyektləridir
- ☐ növləridir
- ☐ funksiyalarıdır
- ☐ metodlarıdır
- ☐ obyektləridir

Sual: Eyniləşmənin hansı funksiyaları vardır? (Çəki: 1)

- ☒ nişanverici, xəbərdaredici, təsdiq etmə, idarəedici
- ☐ istehsalçı, istehlakçı, bazar, idarəedici
- ☐ tələb, təklif, xəbərdaredici, ticarət müəssisəsi
- ☐ istehsalçı, tələb, xəbərdaredici təsdiq etmə
- ☐ istehlakçı, təklif, nişanverici, təsdiq etmə

Bölmə: 02 02

Ad	02 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnformasiya eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
 - ☐ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
 - ☒ istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yanlış informasiya ilə aldadılmasının müəyyənləşdirilməsidir
 - ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
 - ☐ əmtəənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyin edilməsi məqsədi ilə aparılır
-

Sual: Təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ istehlakçı eyniləşdirilməsi
 - ☐ çeşid eyniləşdirilməsi
 - ☒ əmtəə partiyası eyniləşdirilməsi
 - ☐ sort eyniləşdirilməsi
 - ☐ informasiya eyniləşdirilməsi
-

Sual: Əmtəənin adının, ona verilmiş tələbləri özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ əmtəə partiyası eyniləşdirilməsi
 - ☐ istehlakçı eyniləşdirilməsi
 - ☐ kəmiyyət eyniləşdirilməsi
 - ☒ çeşid eyniləşdirilməsi
 - ☐ informasiya eyniləşdirilməsi
-

Sual: Əmtənin keyfiyyətinin aşağı düşməsinə səbəb olan saxtalaşdırmanın təyini məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ istehlakçı eyniləşdirilməsi
 - ☐ əmtəə partiyası eyniləşdirilməsi
 - ☐ çeşid eyniləşdirilməsi
 - ☐ sort eyniləşdirilməsi
 - ☒ keyfiyyət eyniləşdirilməsi
-

Sual: Məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☒ sort eyniləşdirilməsi
 - ☐ istehlakçı eyniləşdirilməsi
 - ☐ əmtəə partiyası eyniləşdirilməsi
 - ☐ keyfiyyət eyniləşdirilməsi
 - ☐ çeşid eyniləşdirilməsi
-

Sual: Verilmiş məhsulun, realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ istehlakçı eyniləşdirilməsi
 - ☒ xüsusi eyniləşdirilməsi
 - ☐ əmtəə partiyası eyniləşdirilməsi
 - ☐ çeşid eyniləşdirilməsi
 - ☐ keyfiyyət eyniləşdirilməsi
-

Sual: İstehlakçının əmtəə haqqında qeyri-dəqiq və ya yanlış informasiya ilə aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ çeşid eyniləşdirilməsi
 - ☐ keyfiyyət eyniləşdirilməsi
 - ☒ informasiya eyniləşdirilməsi
 - ☐ sort eyniləşdirilməsi
 - ☐ xüsusi eyniləşdirilməsi
-

Sual: İstehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından əmtənin parametrlərinin görünə biləcək həddə yayınmalarla aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ keyfiyyət eyniləşdirilməsi
 - ☐ sort eyniləşdirilməsi
 - ☐ xüsusi eyniləşdirilməsi
 - ☒ kəmiyyət eyniləşdirilməsi
 - ☐ informasiya eyniləşdirilməsi
-

Sual: İstehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə satılaraq aldadılmasının müəyyənləşdirilməsi məqsədi ilə aparılan eyniləşmə növü hansıdır? (Çəki: 1)

- ☐ keyfiyyət eyniləşdirilməsi
- ☐ sort eyniləşdirilməsi
- ☐ xüsusi eyniləşdirilməsi
- ☐ informasiya eyniləşdirilməsi
- ☒ qiymət eyniləşdirilməsi

Sual: Eyniləşdirmənin nəticələrinin insanın hiss orqanları vasitəsilə müəyyən edilməsi zamanı hansı metod tətbiq olunur? (Çəki: 1)

- ☐ laboratoriya metodu
- ☐ ekspert metodu
- ☒ sensor metod
- ☐ test metodu
- ☐ ekspress metod

Sual: Eyniləşmənin nəticələrinin texniki ölçmə cihazları və xüsusi reaktivlər vasitəsilə müəyyən edilməsi zamanı hansı metod tətbiq olunur? (Çəki: 1)

- ☐ ekspert metodu
- ☐ sensor metod
- ☐ ekspress metod
- ☒ laboratoriya metodu
- ☐ test metodu

Sual: Fiziki üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir? (Çəki: 1)

- ☐ sensor
- ☐ test
- ☐ ekspress
- ☐ orqanoleptik
- ☒ laboratoriya

Bölmə: 02 03

Ad	02 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Laboratoriya metodunun hansı altqrupları vardır? (Çəki: 1)

- ☐ fiziki, fiziki-kimyəvi, kimyəvi, bioloji, mikrobioloji
- ☒ fiziki, kimyəvi, mikroskopik, mikrobioloji, texnoloji
- ☐ mikroskopik, fiziki-kimyəvi, texnoloji, bioloji, ekoloji
- ☐ fiziki, kimyəvi, bioloji, ekoloji, fizioloji,
- ☐ bioloji, texnoloji, fizioloji, fiziki, kimyəvi

Sual: Kimyəvi üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir? (Çəki: 1)

- ☒ laboratoriya
 - ☐ sensor
 - ☐ test
 - ☐ ekspress
 - ☐ orqanoleptik
-

Sual: Mikroskopik üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir? (Çəki: 1)

- ☐ sensor
 - ☒ laboratoriya
 - ☐ test
 - ☐ ekspress
 - ☐ orqanoleptik
-

Sual: Mikrobioloji üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir? (Çəki: 1)

- ☐ sensor
 - ☐ test
 - ☒ laboratoriya
 - ☐ ekspress
 - ☐ orqanoleptik
-

Sual: Texnoloji üsul eyniləşmənin hansı metodunun altqruplarına aiddir? (Çəki: 1)

- ☐ orqanoleptik
 - ☐ test
 - ☐ ekspress
 - ☒ laboratoriya
 - ☐ sensor
-

BÖLMƏ: 03 03

Ad	03 03
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması zamanı uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili nəyə əsasən aparılır? (Çəki: 1)

- ☐ istehsalçının rəyinə əsasən.
- ☐ istehlakçının rəyinə əsasən
- ☒ yoxlama aktına əsasən
- ☐ lisenziyaya əsasən
- ☐ normativ sənədlərə əsasən

Sual: Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyasını hansı orqan həyata keçirir (Çəki: 1)

- ☒ sertifikatlaşdırma üzrə Milli orqan.
 - ☐ sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ akkreditləşmə üzrə orqan
 - ☐ xüsusi səlahiyyət verilmiş orqan
 - ☐ kömürük orqanı
-

Sual: Məhsulunu sertifikatlaşdırmaq üçün sifarişçi hansı orqana sifariş göndərməlidir? (Çəki: 1)

- ☐ elmi-metodiki sertifikatlaşdırma mərkəzinə
 - ☐ sertifikatlaşdırma üzrə şuraya.
 - ☐ akkreditləşdirilmiş sınaq laboratoriyasına
 - ☐ apelyasiya üzrə komissiyaya
 - ☒ sertifikatlaşdırma üzrə müvafiq orqana
-

Sual: Akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə kim baxır? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə mərkəzi orqan.
 - ☐ sertifikatlaşdırma üzrə şura.
 - ☐ xüsusi dövlət orqanları.
 - ☒ apelyasiya komissiyası.
 - ☐ ekspert-auditor
-

Sual: Sertifikatlaşdırma sınaqlarının məqsədi nədən ibarətdir (Çəki: 1)

- ☒ sertifikatlaşdırma sınaqlarını məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu təyin etmək üçün aparılır.
 - ☐ məhsulun rəqabət qabiliyyətini yüksəltməkdən
 - ☐ məhsulun keyfiyyət göstəricilərini təyin etməkdən
 - ☐ istehsalçı və istehlakçı arasında yaranmış mübahisəni həll etməkdən
 - ☐ məhsulu sertifikatlaşdırmaqdan.
-

Sual: Sertifikatlaşdırma sxemi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyət göstəricilərinin müəyyən ardıcılıqla təyin olunması
 - ☒ məhsulların, xidmətlərin, keyfiyyət sistemlərinin və personalın uyğunluğa qiymətləndirilməsi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığı
 - ☐ sertifikatın növü və verilmə ardıcılığı.
 - ☐ məhsulun sınağının aparılması
 - ☐ məhsulun keyfiyyətinin normativ sənədlərə uyğunluğu
-

Sual: Eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması necə adlanır? (Çəki: 1)

- ☒ oxşar məhsulların sertifikatlaşdırılması
- ☐ keyfiyyət sisteminin sertifikatlaşdırılması

- ☐ uyğunluğun sertifikatlaşdırılması
 - ☐ yeyinti sənaye məhsullarının sertifikatlaşdırılması
 - ☐ yüngül sənaye məhsullarının sertifikatlaşdırılması
-

Sual: Laboratoriyanın akkreditasiya attestatı hansı orqan tərəfindən qeydiyyatdan keçirilir? (Çəki: 1)

- ☐ apelyasiya üzrə komissiya tərəfindən qeydiyyatdan keçirilir
 - ☐ akkreditləşdirmə üzrə orqan tərəfindən qeydiyyatdan keçirilir.
 - ☒ Azərdövlətstandart tərəfindən AZS sisteminin Dövlət Reestrindən qeydiyyatdan keçirilir
 - ☐ sertifikatlaşdırma üzrə şura tərəfindən qeydiyyatdan keçirilir.
 - ☐ elmi-metodiki sertifikatlaşdırma mərkəzi tərəfindən qeydiyyat keçirilir.
-

Sual: Oxşar məhsulun sertifikatlaşdırılması sistemlərinə ümumi rəhbərlik hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ akkreditləşmə üzrə orqan.
 - ☐ sertifikatlaşdırma üzrə orqan
 - ☐ ərazi-inzibati idarəetmə orqanı.
 - ☐ sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☒ sertifikatlaşdırma üzrə Milli orqan
-

Sual: Oxşar məhsulun, keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə orqanlar olmadıqda onların əsas funksiyalarını hansı orqan yerinə yetirir (Çəki: 1)

- ☐ kömürük orqanı.
 - ☐ akkreditləşmə üzrə orqan
 - ☒ sertifikatlaşdırma üzrə Milli orqan
 - ☐ ərazi-inzibati idarəetmə orqanı
 - ☐ sertifikatlaşdırma üzrə orqan.
-

Sual: Apelyasiya komissiyasının vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsulun sınağını aparmaqdan
 - ☒ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır.
 - ☐ məhsulun keyfiyyətinin normativ sənədlərə uyğunluğunu yoxlamaqdan
 - ☐ sınaq laboratoriyalarının fəaliyyətinə nəzarət etməkdən
 - ☐ sertifikatlaşdırılmış məhsulun reyestrini aparmaqdan
-

Sual: Məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu təyin etmək üçün aparılan sınaqlar necə adlanır? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma sınaqları
 - ☐ tədqiqat sınaqları
 - ☐ ilkin sınaqlar
 - ☐ müfəttiş sınaqları
 - ☐ təhlükəsizlik sınaqları
-

Sual: Akkreditasiya olunmuş laboratoriya öz fəaliyyətini hansı mövcud sənəd üzrə qurur? (Çəki: 1)

- ☐ laboratoriyanın özünün tərtib etdiyi plan üzrə
 - ☐ qabaqcıl laboratoriyaların təcrübəsi əsasında
 - ☐ apelyasiya üzrə komissiyanın tərtib etdiyi plan üzrə.
 - ☐ icra nümayəndəsinin göstərişi əsasında
 - ☒ «Sınaq laboratoriyası haqqında əsasnamə»yə uyğun.
-

Sual: Müəyyən proseduralara uyğun olaraq verilmiş məhsulun, prosesin və ya xidmətin bir və ya bir neçə xarakteristikasını təyin etmək üçün aparılan texniki əməliyyat necə adlanır (Çəki: 1)

- ☐ sertifikatlaşdırma
 - ☐ ölçmə
 - ☒ sınaq.
 - ☐ standartlaşdırma
 - ☐ akkreditləşdirmə
-

Sual: Sınaq laboratoriyasının akkreditasiya müddəti hansı orqan tərəfindən təyin edilir? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə orqan
 - ☐ standartlaşdırma üzrə orqan
 - ☐ apelyasiya üzrə komissiya
 - ☒ sertifikatlaşdırma üzrə Milli orqan
 - ☐ sertifikatlaşdırma üzrə şura
-

Sual: Keyfiyyət sisteminin yoxlanılmasını aparmaq üçün lazımi peşə hazırlığına malik olan mütəxəssis necə adlanır? (Çəki: 1)

- ☐ müşahidəçi
 - ☐ nəzarətçi
 - ☐ laborant
 - ☒ ekspert
 - ☐ texnoloq
-

Sual: Sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının qeydiyyatını hansı orqan aparır? (Çəki: 1)

- ☐ sertifikatlaşdırma üzrə şura.
 - ☒ sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ elmi-metodiki sertifikatlaşdırma mərkəzi
 - ☐ istehsalçı müəsisələrin texniki nəzarət şöbəsi
 - ☐ akkreditləşdirmə üzrə orqan
-

BÖLMƏ: 04 01

Ad	04 01
Suallardan	12
Maksimal faiz	12

Sual: Parçalar toxunma növündən asılı olaraq neçə sinifə bölünür? (Çəki: 1)

- ☒ 4
- ☐ 6
- ☐ 3
- ☐ 5
- ☐ 2

Sual: Mənşəyinə görə toxuculuq lifləri? (Çəki: 1)

- ☐ süni və sintetik
- ☒ təbii və kimyəvi
- ☐ təbii və süni
- ☐ bitki, heyvanat və mineral
- ☐ bitki və mineral

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
- ☐ qaz plitələri
- ☒ elektrokaminlər
- ☐ sobalar
- ☐ kondisionerlər

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
- ☐ qaz plitələri
- ☒ elektrik qızdırıcıları
- ☐ sobalar
- ☐ kondisionerlər

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
- ☐ qaz plitələri
- ☒ qızdırıcı şkaflar
- ☐ sobalar
- ☐ kondisionerlər

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
- ☐ qaz plitələri
- ☒ elektrik sobası
- ☐ sobalar

- ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ kabab bişirənlər
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ elektromikserlər
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ su qızdırıcıları
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ elektrik plitələri
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ ütülər
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Sual: Elektrik istilik cihazlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ plastik boruları montaj etmək üçün ütülər
 - ☐ sobalar
 - ☐ kondinsionerlər
-

Bölmə: 03 02

Ad	03 02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Kəmiyyət eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ istehlakçının əmtəə haqqında qeyri-dəqiq və yanlış informasiya ilə aldadılmasının müəyyənləşdirilməsidir
- ☐ məhsulun realizasiyası qadağan olunmuş məhsullar sırasında olmadığına müəyyən edilməsidir
- ☐ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
- ☒ istehlakçının, müəyyən həddə yol verilən yayınma normalarından, əmtəənin parametrlərinin görünə biləcək həddə yayınmalarla aldadılmasının müəyyən edilməsidir
- ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir

Sual: Qiymət eyniləşdirilməsi? (Çəki: 1)

- ☐ məhsul və ya xammalın istifadə imkanlarının təyini məqsədi ilə aparılır
- ☐ təqdim olunmuş malın konkret mal partiyasına məxsusluğunun müəyyən edilməsidir
- ☐ əmtəənin adının, ona verilmiş tələbləri, özündə şərtləşdirən çeşidə məxsusluğunun müəyyən edilməsidir
- ☐ məhsulun normativ-texniki sənədlərdə göstərilmiş keyfiyyət göstəricilərinə uyğunluğunun təyin olunması məqsədi ilə aparılır
- ☒ istehlakçının aşağı keyfiyyətli məhsulların yüksək keyfiyyətli məhsul qiymətinə və ya kiçik ölçülü məhsulların böyük qiymətinə satılaraq aldadılmasının müəyyən edilməsidir

Sual: Qeyri-ərzaq mallarının eyniləşdirilməsi metodları hansılardır? (Çəki: 1)

- ☒ sensor, laborator, test, ekspres
- ☐ orqanoleptik, ekspert, laboratoriya, sensor
- ☐ sensor, ekspert, vizual, test
- ☐ vizual, ekspres, orqanoleptik, test
- ☐ ekspres, sensor, ekspert, orqanoleptik

Sual: Saxtalaşdırma hansı əsas qruplara bölünür? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına və yerinə görə
- ☐ Təsnifat və qiymətə görə
- ☐ kəmiyyət və keyfiyyətə görə
- ☐ Texnoloji və qiymətə görə
- ☐ Keyfiyyət və təsnifata görə

Sual: Aşağıdakılardan hansı saxtalaşdırmanın “yerinə görə” qrupuna aiddir? (Çəki: 1)

- ☒ İstehlakqabağı
 - ☐ Təsnifat
 - ☐ Kəmiyyət
 - ☐ Çəşid
 - ☐ Keyfiyyət
-

Sual: “Qiymət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına görə
 - ☐ Təsnifatına görə
 - ☐ Kəmiyyətinə görə
 - ☐ Çəşidinə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: Çəşid saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına görə
 - ☐ Təsnifatına görə
 - ☐ Kəmiyyətinə görə
 - ☐ Çəşidinə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: Keyfiyyət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına görə
 - ☐ Təsnifatına görə
 - ☐ Kəmiyyətinə görə
 - ☐ Çəşidinə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: Kəmiyyət saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına görə
 - ☐ Təsnifatına görə
 - ☐ Kəmiyyətinə görə
 - ☐ Çəşidinə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: İnformasiya saxtalaşdırması” saxtalaşdırmanın hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Əmtəə xarakteristikalarına görə
 - ☐ Təsnifatına görə
 - ☐ Kəmiyyətinə görə
 - ☐ Çəşidinə görə
 - ☐ Keyfiyyətinə görə
-

Sual: Sertifikatlaşdırılmış məhsulun keyfiyyət göstəricilərinin stabilliyinə müfəttiş

nəzarətinin təşkili və keçirilməsini hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☐ kömürük orqanı
- ☐ akkreditləşdirmə üzrə orqan
- ☐ standartlaşdırma üzrə orqan
- ☒ sertifikatlaşdırma üzrə orqan.
- ☐ apelasiya üzrə komissiya

Bölmə: 04 02

Ad	04 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Asetat lifi yanma zamanı hansı iyi verir? (Çəki: 1)

- ☒ Sirkə turşusu
- ☐ Yanmış kağız
- ☐ Spesifik iy
- ☐ Qələvi
- ☐ Etil spirti

Sual: Yun və ipək lifinin yanma xarakteri necədir? (Çəki: 1)

- ☒ Gec alışır,alovdan uzaqlaşdırdıqda sönür
- ☐ Tez alışır,alovdan uzaqlaşdırdıqda sönür
- ☐ Tez alışır,alovdan uzaqlaşdırdıqda yanmaqda davam edir
- ☐ Güclü alovla yanır,polimer damcılarının tökülməsi ilə müşahidə olunur
- ☐ İntensiv yanır, alovdan uzaqlaşdırdıqda sönür

Sual: Sadə toxunma hansı xüsusiyyəti ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ ərş raportunun arğac raportundan böyük olması
- ☐ arğac raportunun ərş raportundan böyük olması
- ☐ parçanın formalaşması zamanı bir-birinin üzərində əmələ gələn bir neçə qat
- ☐ jakkard toxunması naxışı və böyük rapportla
- ☒ ərş raportunun arğac raportuna bərabər olması

Sual: Mürəkkəb toxunmalar hansı xüsusiyyəti ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ parçanın formalaşması zamanı bir-birinin üzərində əmələ gələn bir neçə qat
 - ☐ jakkard toxunması naxışı və böyük rapportla
 - ☐ ərş raportunun arğac raportuna bərabər olması
 - ☐ arğac raportunun ərş raportundan böyük olması
 - ☐ ərş raportunun arğac raportundan böyük olması
-

Sual: Bu saplardan hansı duz turşusunda həll olmur? (Çəki: 1)

- ☒ pambıq və poliefir
 - ☐ viskoz və anid
 - ☐ ipək və pambıq
 - ☐ yun və kapron
 - ☐ asetat və viskoz
-

Sual: Bu saplardan hansı qarışqa turşusunda həll olmur? (Çəki: 1)

- ☐ viskoz və asetat
 - ☒ ipək və poliefir
 - ☐ anid və ipək
 - ☐ pambıq və kapron
 - ☐ poliefir və yun
-

Sual: Bu saplardan hansı qələvidə həll olur? (Çəki: 1)

- ☐ viskoz, asetat, ipək
 - ☐ anid, pambıq, kapron
 - ☒ ipək, poliefir, yun
 - ☐ viskoz, poliefir, kapron
 - ☐ asetat, yun, pambıq
-

Sual: Bu saplardan hansı asetonda həll olur? (Çəki: 1)

- ☐ viskoz
 - ☐ anid
 - ☐ ipək
 - ☒ asetat
 - ☐ yun
-

Sual: Bu saplardan hansı metilen xlorid məhlulunda həll olur? (Çəki: 1)

- ☐ viskoz, asetat, yun
 - ☐ anid, ipək, kapron
 - ☐ hamısı
 - ☐ pambıq, poliefir, viskoz
 - ☒ heçbiri
-

Sual: Bu saplardan hansı sirkə turşusunda həll olmur? (Çəki: 1)

- ☒ asetat, anid, kapron
 - ☐ viskoz, asetat, anid
 - ☐ ipək, pambıq, kapron
 - ☐ ipək, pambıq, yun
 - ☐ anid, yun, ipək
-

Sual: Ekspertlər sintetik liflərin çatışmayan cəhətlərinə hansı göstəriciləri aid edirlər ? (Çəki: 1)

- ☐ az su çəkmə

- ☐ pis boyanma
- ☐ gigiyenik xassələrinin az olması
- ☐ elektricləşmə
- ☒ elektricləşmə, pis boyanma, az hiqroskopiklik, gigiyenik xassələrinin zəifliyi

Sual: Parça toxunması nəyə deyilir ? (Çəki: 1)

- ☐ iki sap sisteminin bir-birilə kəsişməsi
- ☐ iki sap sisteminin xaotik yerləşməsi
- ☒ arğac sapının ardıcıl sürətdə əriş sapları arasından keçməsi
- ☐ əriş və arğac saplarının kəsişməsi
- ☐ əriş sapının arğac sapına sarınması

Sual: Elektrik istilik cihazları üçün hansı materiallardan istifadə edilir? (Çəki: 1)

- ☐ aşağı müqavimətli materiallardan
- ☐ mis və polad məfillərdən
- ☒ yüksək müqavimətli materiallardan
- ☐ dielektrlərdən
- ☐ yüksək keçiricili volfram telindən

Sual: Konstruksiyasına görə elektrik istilik cihazları nə cür buraxılır? (Çəki: 1)

- ☐ düz və dairəvi
- ☐ halqavari
- ☒ qapalı və açıq
- ☐ açıq
- ☐ qapalı

Sual: Elektrik istilik cihazları hansı funksiyanı həyata keçirir? (Çəki: 1)

- ☐ mənzili qızdırır
- ☐ istilik enerjisini elektrik enerjisinə çevirir
- ☒ elektrik enerjisini istilik enerjisinə çevirir
- ☐ qidanın hazırlanmasında istifadə olunur
- ☐ qidanın qızdırılmasında istifadə olunur

BÖLMƏ: 04 03

Ad	04 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Rusiyadan Azərbaycana gətirilən yun parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur? (Çəki: 1)

- ☐ № 030, № 024, № 042, № 36
 - ☐ № 020, №022, №024, №026
 - ☐ № 010, № 012, № 014, №016
 - ☒ № 030, №032, № 34, №036
 - ☐ № 040, №042, №044, №046
-

Sual: Rusiyadan Azərbaycana gətirilən ipək parçaların ticarət təsnifatı hansı preyskurantda əks olunur (Çəki: 1)

- ☐ № 010, № 012, № 014, №016
 - ☐ № 020, №022, №024, №026
 - ☐ № 030, № 024, № 042, № 36
 - ☐ № 040, №042, №044, №046
 - ☒ № 030, №032, № 34, №036
-

Sual: Təbii ipək parça hansı ipək qurdundan alınır ? (Çəki: 1)

- ☐ tut barama qurdu
 - ☐ palıd ipək qurdu
 - ☐ palıd budaqları qurdu
 - ☒ tut və palıd ipək qurdu
 - ☐ vələs ipək qurdu
-

Sual: Ekspertlərə görə süni lif almaq üçün əsas təbii material nədir ? (Çəki: 1)

- ☐ ağac oduncağı
 - ☐ pambıq tullantısı
 - ☒ sellüloza
 - ☐ yun tullantısı
 - ☐ təbii ipək tullantısı
-

Sual: Kapron lifləri hansı üstün cəhətlərə malikdir ? (Çəki: 1)

- ☐ hamar və nöqsansız olması
 - ☐ liflərin nazikliyi
 - ☐ liflərin möhkəmliyi
 - ☒ parçanın davamlılığı, elastikliyi və sürtünməyə qarşı davamlılığını artırması
 - ☐ möhkəmliyi və higroskopikliyi
-

Sual: Qranit ipliği hansı ipliklərə deyilir ? (Çəki: 1)

- ☒ iki sapın eşilməsi nəticəsində alınmış iplik
 - ☐ üç sapın eşilməsindən alınan iplik
 - ☐ zəif eşilmiş iplik
 - ☐ mürəkkəb eşilmiş iplik
 - ☐ fasonlu eşilmiş iplik
-

Sual: Ən nazik donluq parçalar hansılardır ? (Çəki: 1)

- ☐ triko, moleksin

- ☒ batist, volta, markizet
- ☐ kanifas, asta, mayya
- ☐ zefir, pike, lionez
- ☐ poplin, tafta, şotlanka

Sual: Ekspertlər kətan lifinini keyfiyyətini necə xarakterizə edirlər ? (Çəki: 1)

- ☐ nazik, xeyli elastik
- ☒ möhkəm, istini yaxşı keçirən, çətin boyanan, pis ağardılan
- ☐ uzun lifli, çox uzanan, ümşaq
- ☐ qaba, cod, yoğun, qeyri-elastik
- ☐ zəif, nazik, dartılmağa davamlı

Sual: Ekspertlər yun liflərini növlərinə görə necə təsnif edirlər ? (Çəki: 1)

- ☐ qaba yun, yarımqaba yun
- ☐ cod lif, yarımcod lif
- ☒ bir növlü yun, qarışıq növlü yun
- ☐ mələz yunu, merinos yunu
- ☐ Zərif yun, qaba yun, yarımqaba yun

Sual: Ekspertiza zamanı yunun texnoloji xassələrinə hansı göstəricilər aid edilir ? (Çəki: 1)

- ☐ nazikliyi
- ☐ qıvrımlığı
- ☐ rəngi
- ☐ uzunluğu
- ☒ nazikliyi, qıvrımlığı, uzunluğu, möhkəmliyi, uzanması, rəngi

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Trikotaj dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ tikiş yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulatdır
- ☐ tikiş prosesi nəticəsində hazırlanan məmulatdır
- ☐ insan bədənini ətraf mühitin təsirlərindən qorumaq üçün olan məmulatdır
- ☐ maşın və ya əllə tikmə nəticəsində hazırlanan məmulatdır
- ☐ toxuculuq məmulatıdır

Sual: Parçanın lif tərkibinin eyniləşdirilməsi hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☐ laboratoriya
- ☐ sensor
- ☐ ekspert
- ☐ test
- ☒ orqanoleptik

Sual: Parçanın lif tərkibinin eyniləşdirilməsi hansı yolla həyata keçirilir? (Çəki: 1)

- ☒ yandırma
- ☐ spirtdə həll etmə
- ☐ dadma
- ☐ vizual
- ☐ aşılama

Sual: Bəzi növ kağız və kartonların tərkibi nədən ibarət ola bilər? (Çəki: 1)

- ☒ mineral, süni və sintetik liflərdən
- ☐ təbii liflərdən
- ☐ neftdən
- ☐ plastik kütlədən
- ☐ mineral, təbii liflərdən

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Yun və ipək lifinin yanma məhsulu hansıdır? (Çəki: 1)

- ☒ Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- ☐ Yüngül boz kül
- ☐ Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- ☐ Barmaqlar arasında yayılmayan bərk qalıq
- ☐ Bərk qalıq

Sual: Asetat lifinin yanma məhsulu hansıdır? (Çəki: 1)

- ☒ Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
- ☐ Yüngül boz kül
- ☐ Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
- ☐ Barmaqlar arasında yayılmayan bərk qalıq
- ☐ Bərk qalıq

Sual: Polimer liflərinin yanma məhsulu hansıdır? (Çəki: 1)

- ☒ Barmaqlar arasında yayılmayan bərk qalıq
 - ☐ Yüngül boz kül
 - ☐ Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
 - ☐ Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
 - ☐ Bərk qalıq
-

Sual: Polimer liflərinin yanma məhsulu hansıdır? (Çəki: 1)

- ☒ Bərk qalıq
 - ☐ Yüngül boz kül
 - ☐ Barmaqlar arasında asanlıqla yayılan bərk tünd kürəcik
 - ☐ Barmaqlar arasında qismən yayılan kiçik kürəcik
 - ☐ Barmaqlar arasında yayılmayan bərk qalıq
-

Sual: Trikotaj məmulatları hansı əlamətlərinə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ yaş-cins, mövsümi, istifadə olunan materialının növünə, hörülmə üsuluna görə
 - ☐ polotnonun strukturuna, yaş qrupuna, bəzəndirilməsinə, təyinatına görə
 - ☐ təyinatına, polotnonun strukturuna, mövsümünə, hörülmə üsuluna görə
 - ☐ yaş-cins, mövsümünə, növünə, sortuna, təyinatına görə
 - ☒ istifadə olunan materialının növünə, hörülmə üsuluna, hörülmə üsuluna, təyinatına, polotnonun strukturuna, bəzəndirilməsinə görə
-

Sual: Ekspert standartlara nə zaman əsaslanı bilər? (Çəki: 1)

- ☒ məhsulun növ aidiyyətinin eyniləşməsi zamanı
 - ☐ tikili malların çeşid qrupunun eyniləşməsi zamanı
 - ☐ parçanın lif tərkibinin eyniləşməsi zamanı
 - ☐ hazır məhsulun xətti ölçülərinin eyniləşməsi zamanı
 - ☐ istehsalçı ölkənin həqiqiliyinin təyini zamanı
-

Sual: Futbolka və ya idman köynəyi standartlarda nə cür adlanır? (Çəki: 1)

- ☐ mayka
 - ☒ fufayka
 - ☐ köynək
 - ☐ tişört
 - ☐ bluzka
-

Sual: Tikili və trikotaj mallarının xətti ölçüləri hansı göstəriciyə uyğun olmalıdır? (Çəki: 1)

- ☐ standart göstəricilərinə
 - ☒ preyskurant göstəricilərinə
 - ☐ etalon nümunənin xətti göstəricilərinə
 - ☐ texniki şərtlərə
 - ☐ polotnonun strukturuna
-

BÖLMƏ: 06 01

Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Tikili malların eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir? (Çəki: 1)

- ☐ sensor, test, laboratoriya
- ☒ orqanoleptik, ölçü, fiziki-kimyəvi
- ☐ orqanoleptik, ekspert, ekspress
- ☐ ölçü, laboratoriya, ekspress
- ☐ fiziki-kimyəvi, test, ekspert

Sual: Məhsulun xətti ölçülərinin eyniləşdirilməsi hansı metodla aparılır? (Çəki: 1)

- ☐ orqanoleptik
- ☒ ölçü
- ☐ ekspert
- ☐ test
- ☐ sensor

Sual: Tikili malların Ümumrespublika təsnifatına uyğunluğunu təyin etmək üçün hansı eyniləşmə növü tətbiq edilir? (Çəki: 1)

- ☐ növ aidiyyatının eyniləşdirilməsi
- ☐ məhsulun sortunun eyniləşdirilməsi
- ☒ çeşid qrupunun eyniləşdirilməsi
- ☐ informasiya eyniləşdirilməsi
- ☐ keyfiyyət eyniləşdirilməsi

Sual: Tikili mallar təyinatından asılı olaraq hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ alt və üst geyimləri
- ☐ baş geyimləri
- ☐ məişət və idman geyimləri
- ☒ paltar və dəyişək
- ☐ istehsalat geyimləri

Sual: Tikili mallar təyinatından asılı olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
- ☐ 1
- ☐ 4
- ☐ 5
- ☐ 2

Sual: Müasir paltarlar təyinatından asılı olaraq hansı qruplara bölünür? (Çəki: 1)

- ☒ məişət, idman və istehsalat geyimləri

- ☐ paltar və dəyişək
- ☐ alt, üst və baş geyimləri
- ☐ corab-naski məmulatları
- ☐ fantaziyalı geyimlər

BÖLMƏ: 06 02

Ad	06 02
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Tikili malların çeşid qrupunun eyniləşdirmə ekspertizası hansı məqsədlə aparılır? (Çəki: 1)

- ☐ məhsulun preyskurant təsnifatına uyğunluğunu təyin etmək
- ☐ məhsulun keyfiyyətini təyin etmək üçün
- ☒ məhsulun Ümumirespublikatəsnifatına uyğunluğunu təyin etmək üçün
- ☐ məhsulun lif tərkibini təyin etmək üçün
- ☐ məhsulun təhlükəsizliyini təyin etmək üçün

Sual: Ekspert, məhsulun növ aidiyyatının eyniləşdirilməsi zamanı nəyə əsaslanmalıdır? (Çəki: 1)

- ☐ məhsulun müşayətedici sənədlərinə
- ☐ texniki şərtlərə
- ☐ preyskurantlara
- ☒ standartlara
- ☐ markalanmaya

Sual: Ayaqqabılar təyinatına görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ məişət, çıxış, model, istehsal və milli.
- ☐ çıxış, kişi, qadın, model və idman
- ☐ çıxış, ortopedik, model, istehsal və milli
- ☒ məişət, idman, ortopedik, istehsal və milli
- ☐ kişi, qadın, model, oğlan və qız

Sual: Ayaqqabılar mövsümünə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ yaz, yay, payız
 - ☐ qış, yay, payız
 - ☐ yaz, yay, payız, qış
 - ☐ yaz, yay, qış, mövsümi
 - ☒ yay, qış, mövsümi
-

Sual: Ayaqqabılar istehsal xarakterinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ model, gündəlik, çıxış
 - ☐ məişət, çıxış, model, istehsal və milli
 - ☐ çıxış, ortopedik, model, istehsal və milli
 - ☐ model, məişət, məktəbli
 - ☐ məişət, idman, ortopedik, istehsal və milli
-

Sual: Göndən olan ayaqqabılar neçə növdə istehsal olunur? (Çəki: 1)

- ☐ 2
 - ☒ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Tikiş, yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulat necə adlanır? (Çəki: 1)

- ☐ paltar
 - ☒ trikotaj
 - ☐ toxuculuq məmulatları
 - ☐ geyim
 - ☐ polotno
-

Sual: Geyim malları ? (Çəki: 1)

- ☐ insan bədənini ətraf mühitin təsirlərindən qorumaq üçün olan məmulatdır
 - ☐ tikiş, yaxud maşın və ya əllə hörmə nəticəsində hazırlanan məmulatdır
 - ☒ tikiş prosesi nəticəsində hazırlanan məhsullardır
 - ☐ paltarlardır
 - ☐ dəyişək dəstləridir
-

Sual: Əsas və ya astar materialın tərkibinin təyini hansı mal qrupunun eyniləşməsi zamanı həyata keçirilir? (Çəki: 1)

- ☐ toxuculuq malları
 - ☒ tikili və trikotaj malları
 - ☐ ayaqqabı malları
 - ☐ geyim-ayaqqabı malları
 - ☐ toxuculuq və tikili mallar
-

Sual: İdman geyimləri hansı əlamətlərinə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ yaş-cins və mövsümünə görə
 - ☐ idmanı növü və mövsümünə görə
 - ☒ idmanın növü və yaş-cins xüsusiyyətinə görə
 - ☐ yaş-cins və növünə görə
 - ☐ materialına və ölçülərinə görə
-

Sual: İstehsalat paltarları aid olunur? (Çəki: 1)

- ☐ xüsusi və kişilər üçün
 - ☐ texnologiy, biologiy və xüsusi
 - ☐ xüsusi, texnologiy, biologiy və mövsümü
 - ☒ xüsusi, texnologiy, cinsi və mövsümü
 - ☐ kimyevi, biologiy və ekolojy
-

Sual: Bunlardan hansı çiyinli geyimlərin xətti ölçü yerlərinə aid deyil? (Çəki: 1)

- ☐ bud səviyyəsində eni
 - ☒ qolların eni və uzunluğu
 - ☐ məmulatın uzunluğu
 - ☐ qolları arasındakı məsafə
 - ☐ sinə səviyyəsində eni
-

Sual: Ölçü metodu ilə tikili məmulatın hansı eyniləşdirmə növü həyata keçirilir? (Çəki: 1)

- ☐ toxuculuq liflərinin növ və miqdar uyğunluğunun eyniləşdirilməsi
 - ☐ toxuculuq liflərinin miqdar nisbətinin eyniləşdirilməsi
 - ☐ tikili malların sortunun eyniləşdirilməsi
 - ☐ məhsulun növ aidiyyatının eyniləşdirilməsi
 - ☒ məhsulun xətti ölçülərinin eyniləşdirilməsi
-

Sual: Məhsulun xətti ölçülərinin eyniləşdirilməsi hansı yolla aparılır? (Çəki: 1)

- ☒ ölçmə
 - ☐ tutuşdurma
 - ☐ seçmə
 - ☐ cizma
 - ☐ kəsmə
-

Sual: Ştrix kodun yoxlanılması hansı göstəriciyə əsasən həyata keçirilir? (Çəki: 1)

- ☐ istehsalçı ölkənin perfiksi
 - ☒ nəzarət rəqəmi
 - ☐ ağ zolaqların sayı
 - ☐ qara zolaqların sayı
 - ☐ istehsalçı müəssisənin kodu
-

Sual: Avropa kod sistemi necə adlanır? (Çəki: 1)

- ☐ ANA
 - ☐ İRS
 - ☒ EAN
 - ☐ İMEİ
 - ☐ ENA
-

Sual: Universal əmtəə kodu necə adlanır? (Çəki: 1)

- ☐ EAN
- ☐ İMSİ

- ☐ ENA
 - ☒ İRS
 - ☐ CNN
-

Sual: Avropada hansı kod sistemindən istifadə olunur? (Çəki: 1)

- ☐ İRS
 - ☐ İMSİ
 - ☐ ENA
 - ☒ EAN
 - ☐ ANA
-

Sual: ABŞ-da hansı kod sistemindən istifadə olunur? (Çəki: 1)

- ☐ UNA
 - ☐ USA
 - ☐ İSR
 - ☐ EAN
 - ☒ İRS
-

Sual: Ömtəə nişanı nəyi təyin edir? (Çəki: 1)

- ☒ istehsalçı firmanın həqiqiliyini
 - ☐ istehsalçı ölkənin həqiqiliyini
 - ☐ tikili malların sortunu
 - ☐ məmulatın etalona uyğunluğunu
 - ☐ məmulatın keyfiyyətini
-

Sual: Ştrix kod nəyi təyin edir? (Çəki: 1)

- ☐ istehsalçı firmanın həqiqiliyini
 - ☒ istehsalçı ölkənin həqiqiliyini
 - ☐ məmulatın etalona uyğunluğunu
 - ☐ məmulatın keyfiyyətini
 - ☐ tikili malların sortunu
-

Sual: Avropa kod sistemində əsasən neçə rəqəmli kodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ 8,13
 - ☐ 5,8,13
 - ☒ 8,13,14
 - ☐ 14,16
 - ☐ 7,8,14
-

Sual: Artıq qeydiyyatdan keçmiş ticarət markası istifadə olunduqda necə işarələnir? (Çəki: 1)

- ☐ ©
- ☐ S
- ☐ P

☒ ®

☐ U

Sual: Sortluluq nəyə əsasən təyin olunur? (Çəki: 1)

- ☐ əmtəə nişanı və məmulatın fiziki xassəsinə
 - ☐ ticarət markası və məmulatın kimyəvi xassəsinə
 - ☐ standartın tələbləri və məmulatın nöqsanlarına
 - ☐ əmtəə nişanı və ticarət markasına
 - ☒ standartın tələbləri və məmulatın istehlak xassəsinə
-

Sual: əmtəə nişanı və məmulatın fiziki xassəsinə (Çəki: 1)

- ☐ əmtəə nişanı və məmulatın fiziki xassəsinə
 - ☐ ticarət markası və məmulatın kimyəvi xassəsinə
 - ☐ standartın tələbləri və məmulatın nöqsanlarına
 - ☐ əmtəə nişanı və ticarət markasına
 - ☒ standartın tələbləri və məmulatın istehlak xassəsinə
-

Sual: Tikili mallar hansı sortlarda istehsal olunur? (Çəki: 1)

- ☒ I, II
 - ☐ I, II, III
 - ☐ əla, I
 - ☐ əla, I, II
 - ☐ I, II, ekstra
-

Sual: Tikili malların keyfiyyətinin qiymətləndirilməsi neçə ballıq sistem üzrə aparılır? (Çəki: 1)

- ☐ 50
 - ☒ 40
 - ☐ 30
 - ☐ 60
 - ☐ 80
-

Sual: I sort tikili mallar neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☐ 28-30
 - ☐ 48-50
 - ☒ 38-40
 - ☐ 40-50
 - ☐ 58-60
-

Sual: II sort tikili mallar neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☐ 42-47
- ☐ 52-57
- ☐ 38-40
- ☒ 32-37

Sual: Görünməyən yerlərdə olan ləkə və ya xallı məmulatlar neçənci sortda aid olunur? (Çəki: 1)

- ☐ I
 - ☒ II
 - ☐ III
 - ☐ əla
 - ☐ IV
-

Sual: Tikili malların markasında, qablaşdırılmasında və müşayətedici sənədlərdə olan məlumatlarla uyğunlaşdırılması hansı eyniləşmə növüdür? (Çəki: 1)

- ☐ təhlükəsizlik eyniləşməsi (Tikili malların)
 - ☐ çeşid eyniləşməsi (Tikili malların)
 - ☒ informasiya eyniləşməsi (Tikili malların)
 - ☐ sort eyniləşməsi (Tikili malların)
 - ☐ parçanın lif tərkibinin eyniləşməsi
-

Sual: Əmtəə nişanlı lentlər hansı geyim növlərində istifadə olunur? (Çəki: 1)

- ☐ alt geyimləri, corab-naski məmulatları
 - ☐ üst geyimləri
 - ☐ baş geyimləri, alt geyimləri
 - ☒ baş geyimləri, üst geyimləri və trikotaj məmulatları
 - ☐ donlar, bluzkalar və baş geyimləri
-

Sual: Tikili mallara vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir? (Çəki: 1)

- ☐ məmulata qulluq simvollar
 - ☐ məmulatın miqdarı
 - ☐ xammalın adı və lif tərkibinin miqdarı, %-lə
 - ☐ gigiyeniklik sertifikatı və mal üçün şərtlər
 - ☒ təbii materialın adı və kimyəvi materialın miqdarı, %-lə
-

Sual: Trikotaj məmulatlarına vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir? (Çəki: 1)

- ☒ xammalın adı və lif tərkibinin miqdarı, %-lə
 - ☐ məmulatın kimyəvi tərkibi
 - ☐ məmulata qulluq simvolları
 - ☐ təbii materialların adı və kimyəvi materialların miqdarı, %-lə
 - ☐ gigiyeniklik sertifikatı və mal üçün şərtlər
-

Sual: Baş geyimlərinə vurulmuş əmtəə nişanlı lentlərin üzərində hansı göstərici əks etdirilmişdir? (Çəki: 1)

- ☐ məmulatın kimyəvi tərkibi
- ☒ məmulata qulluq simvolları

- ☐ gigiyeniklik sertifikatı və mal üçün şərtlər
- ☐ xammalın adı və lif tərkibinin miqdarı, %-lə
- ☐ təbii materialların adı və kimyəvi materialların miqdarı, %-lə

Bölmə: 06 03

Ad	06 03
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Şevret hansı heyvanın dərisindən alınır? (Çəki: 1)

- ☒ qoyun
- ☐ at
- ☐ keçi
- ☐ camış
- ☐ donuz

Sual: Müasir paltarlar təyinatından asılı olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 1

Sual: Dəst geyimlərdə sort necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ ümumilikdə dəst üzrə
- ☐ dəstin əsas məmulatları üzrə
- ☐ dəstin əsas və köməkçi məmulatı üzrə
- ☐ dəstin köməkçi məmulatı üzrə
- ☒ dəstin ayrı-ayrı məmulatları üzrə

Sual: Kostyumun pencəyi I sorta, şalvarı isə II sorta aiddirsə, onda kostyum özü ümumilikdə neçənci sorta aiddir? (Çəki: 1)

- ☒ II
- ☐ I
- ☐ III
- ☐ əla
- ☐ IV

Sual: Toxuculuq və yüngül sənaye məhsullarının sertifikat qanunları ilə nizamlanmış xammal tərkibinin məhsulun istehsalında istifadə olunmasının təyini hansı eyniləşdirmə

zamanı müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ tikili malların sort eyniləşdirilməsi
 - ☒ tikili və trikotaj mallarının təhlükəsizlik eyniləşdirilməsi
 - ☐ tikili malların çeşid eyniləşdirilməsi
 - ☐ tikili və trikotaj mallarının xammal eyniləşdirilməsi
 - ☐ tikili malların informasiya eyniləşdirilməsi
-

Sual: Trikotaj mallarının ekspertizası zamanı «baza göstəriciləri» termini altında nə baş verir? (Çəki: 1)

- ☐ Müqavilə və ya kontraktıdakı şərtlərdə əks olunmuş tələblər
 - ☐ Trikotaj malları saxlanan bazalarda olan göstəricilər
 - ☐ trikotaj mallarının istehlak xassələrini özündə əks etdirən kompleks göstəricilər
 - ☐ Eninə və uzununa hörülən trikotaj polotnosunda ilmə sütunları və ilmə sıraları strukturunu əks edən göstəricilər
 - ☒ normativ-texniki sənədlərdə trikotaj mallarının keyfiyyətini əks edən göstəricilər
-

Sual: Ekspertlər trikotaj istehsalında hansı ipliklərdən istifadəni düzgün saymırlar ? (Çəki: 1)

- ☐ yun ipliyi
 - ☐ pambıq ipliyi
 - ☐ viskoz ipliyi
 - ☐ təbii ipək ipliyi
 - ☒ kətan ipliyi
-

Sual: Ekspertlər trikotajı hansı hörmələrə bölürlər ? (Çəki: 1)

- ☐ kulir trikotaj
 - ☐ əsas trikotaj
 - ☐ eninə hörülən trikotaj
 - ☐ uzununa hörülən trikotaj
 - ☒ eninə və uzununa hörülən trikotaj
-

Sual: İlmələr quruluşuna görə neçə qrupa bölünür ? (Çəki: 1)

- ☐ sıxılmış ilmə
 - ☐ dartılmış ilmə
 - ☐ qısa ilmə
 - ☒ açıq və qapalı ilmə
 - ☐ uzun ilmə
-

Sual: Bir üzlü trikotaj üz və astar necə olur ? (Çəki: 1)

- ☐ fərqli olur
 - ☒ üz ilə astar aydın seçilir
 - ☐ üz tez sökülür
 - ☐ astar gec sökülür
 - ☐ sökülür
-

Sual: Lastik hörülmə necə trikotaj hörülməsidir ? (Çəki: 1)

- ☐ bir üzlüdür
 - ☐ çox üzlüdür
 - ☐ elastikdir
 - ☐ upruqdur
 - ☒ iki üzlü trikotajdır
-

Sual: İki astarlı trikotaj nəyə deyilir ? (Çəki: 1)

- ☐ iki üzlü trikotaja
 - ☐ bir üzlü trikotaja
 - ☐ üç üzlü trikotaja
 - ☒ üz və astar ilmələri növbə ilə dəyişilən trikotaja
 - ☐ çox üzlü trikotaja
-

Sual: İkiqat lastik trikotaj nəyə deyilir ? (Çəki: 1)

- ☐ xüsusi hörülən trikotaj
 - ☒ bir polotnoda iki lastiyn çal-çarpaz hörülməsi
 - ☐ interlok trikotaja
 - ☐ yumşaq trikotaja
 - ☐ elastik trikotaja
-

Sual: Örtüklü trikotaj nəyə deyilir ? (Çəki: 1)

- ☐ saya trikotaja
 - ☐ naxışlı trikotaja
 - ☒ iki əlvan sapdan hörülən trikotaja
 - ☐ rəngli trikotaja
 - ☐ iki rəngli trikotaja
-

Sual: Jakkard trikotaj nəyə deyilir ? (Çəki: 1)

- ☐ iki qat trikotaja
 - ☒ mürekkəb əlvan naxışlı trikotaja
 - ☐ üçqat trikotaja
 - ☐ tiftikli trikotaja
 - ☐ üç astarlı trikotaja
-

Sual: Ekspertiza zamanı trikotaj mallarından neçə faiz orta nümunə götürülür ? (Çəki: 1)

- ☐ 3%
 - ☐ 5%
 - ☒ 10%
 - ☐ 15%
 - ☐ 20%
-

Sual: Ekspertiza zamanı trikotajın sıxlığı necə təyin edilir ? (Çəki: 1)

- ☐ üfüqi və şaquli xətlə 10 sm-də olan ilmələrin miqdarı

- ☒ üfûqi və şaquli xətlə 5 sm-də olan ilmələrin miqdarı
- ☐ üfûqi və şaquli xətlə 15 sm-də olan ilmələrin miqdarı
- ☐ üfûqi və şaquli xətlə 20 sm-də olan ilmələrin miqdarı
- ☐ üfûqi və şaquli xətlə 25 sm-də olan ilmələrin miqdarı

Sual: Ekspertiza zamanı trikotaj polotnosunun 1 m²-nin çəkisini müəyyən etmək üçün hansı ölçüdə nümunə götürülür ? (Çəki: 1)

- ☐ 25 x 50 mm
- ☐ 10 x 20 mm
- ☒ 50 x 100 mm
- ☐ 15 x 45 mm
- ☐ 50 x 200 mm

Sual: Velür gön necə alınır? (Çəki: 1)

- ☐ gönün üz və tərs üzlərinin laklanması ilə
- ☒ gönün üz və tərs üzlərinin cilalanması ilə
- ☐ gönün üz və tərs üzlərinin yandırılması ilə.
- ☐ gönün üz və tərs üzlərinin pardaqlanması ilə
- ☐ gönün üz və tərs üzlərinin boyanması ilə

Bölmə: 07 01

Ad	07 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsalçı ölkənin həqiqiliyi nəyə əsasən təyin edilir? (Çəki: 1)

- ☐ markaya
- ☐ əmtəə nişanına
- ☒ ştrix koda
- ☐ qablaşdırmaya
- ☐ etalon nümunəyə

Sual: Hazır tikili mallara neçə sort təyin olunmuşdur? (Çəki: 1)

- ☒ I, II
- ☐ əla, I
- ☐ I, II, III, IV
- ☐ I, II, III
- ☐ əla, I, II

Sual: Formaya salma üsulu ilə daha çox hansı növ rezin ayaqqabılar istehsal olunur?

(Çəki: 1)

- ☒ Rezin çəkmələr
- ☐ Konkide sürüşmək üçün botinkalar
- ☐ Çimərlik tufliləri
- ☐ Rezin qaloşlar
- ☐ Gimnastika üçün ayaqqabılar

Bölmə: 07 02

Ad	07 02
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsalçı firmanın həqiqiliyi nəyə əsasən təyin edilir? (Çəki: 1)

- ☐ ticarət markasına
- ☐ ştrix koda
- ☐ markaya
- ☒ əmtəə nişanına
- ☐ etalon nümunəyə

Sual: Tikili malların sortunun eyniləşdirilməsi nəyə əsasən həyata keçirilir? (Çəki: 1)

- ☐ preyskuranta
- ☐ etalon nümunəyə
- ☐ markaya
- ☐ ştrix koda
- ☒ standartla

Sual: Əmtəə nişanı ? (Çəki: 1)

- ☐ hüquqi cəhətdən qorunan firma adı, firma nişanıdır
- ☐ istehsalçının əmtəənin qablaşdırmasına vurduğu ticarət markasıdır
- ☒ bir firmaya məxsus əmtəəni digərlərindən fərqləndirmək üçün əmtəənin üzərinə vurulan simvoldur
- ☐ əmtəənin müşayətedici sənədlərində göstərilən işarədir
- ☐ əmtəənin keyfiyyətini xarakterizə edən simvoldur

Sual: Ticarət markası ? (Çəki: 1)

- ☐ bir firmaya məxsus əmtəəni digərlərindən fərqləndirmək üçün əmtəənin üzərinə vurulan simvoldur
- ☐ əmtəənin keyfiyyətini xarakterizə edən simvoldur
- ☐ istehsalçının əmtəənin qablaşdırmasına vurduğu ticarət markasıdır
- ☒ hüquqi cəhətdən qorunan firma adı, firma nişanıdır
- ☐ əmtəənin müşayətedici sənədlərində göstərilən işarədir

Sual: Ən az qabalığa malik olan ayaqqabı gönü hansı hesab olunur? (Çəki: 1)

- ☒ Şevro
 - ☐ Südəmə buzov dərisindən alınan xrom gönü
 - ☐ Ayaqqabı yufu
 - ☐ Dana dərisindən alınan xrom gönü
 - ☐ Ayaqqabı içliyi üçün istifadə edilən gön
-

Sual: .Ayaqqabının alt detallarına işlədilən gönlər hansı növ dəri xammalından hazırlanır? (Çəki: 1)

- ☒ Qaramal dərisindən
 - ☐ Dəvə dərisindən
 - ☐ Qoyun dərisindən
 - ☐ Keçi dərisindən
 - ☐ Südəmə buzov dərisindən
-

Sual: Standart üzrə ayaqqabıların alt detalına işlədilən gönlər neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 6
 - ☐ 5
 - ☐ 7
 - ☐ 4
 - ☐ 3
-

Sual: Standart üzrə ayaqqabıların astarlığı üçün olan gönlərin qalınlığı neçə mm-dir? (Çəki: 1)

- ☒ 0.3-1.5 mm
 - ☐ 2.0-3.0 mm
 - ☐ 1.5-2.0 mm
 - ☐ 2.0-2.5 mm
 - ☐ 3.0-3.5 mm
-

Sual: Gön ayaqqabıları dabanının hündürlüyünə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 5
 - ☐ 4
 - ☐ 6
 - ☐ 3
 - ☐ 7
-

Sual: Gön ayaqqabıları növlərinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☐ 7

Sual: Təyinatına görə gön ayaqqabıları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 5
 - ☐ 3
 - ☐ 6
 - ☐ 2
-

Sual: Cins-yaş əlamətlərinə görə gön ayaqqabıları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 10
 - ☐ 7
 - ☐ 8
 - ☐ 12
 - ☐ 5
-

Sual: Tikilməsi xarakterinə görə gön ayaqqabıları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İstehlak şəraitinə görə gön ayaqqabıları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 4
 - ☐ 6
 - ☐ 8
 - ☐ 10
 - ☐ 12
-

Sual: Üz materialının növünə görə gön ayaqqabıları neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 5
 - ☐ 6
 - ☐ 4
 - ☐ 7
 - ☐ 3
-

Sual: Gön ayaqqabıları hansı əlamətinə görə növ müxtəlifliyinə bölünür? (Çəki: 1)

- ☒ Üz materialının konstruksiyasına görə
 - ☐ Altının üstünə bərkidilməsi növünə görə
 - ☐ Detalının formasına görə
 - ☐ Alt materialının növünə görə
 - ☐ Çəkisinə görə
-

Sual: Gön ayaqqabıların artikul sistemi neçə rəqəmdən ibarətdir? (Çəki: 1)

- ☒ 6
 - ☐ 7
 - ☐ 8
 - ☐ 13
 - ☐ 14
-

Sual: Gön ayaqqabıların artikulundan sonra gələn hərflər nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Ayaqqabının üz materialının növünü və rəngini
 - ☐ Ayaqqabının yaş-cins xüsusiyyətini
 - ☐ Ayaqqabının alt materialının növünü
 - ☐ Ayaqqabının konstruksiyasını
 - ☐ Ayaqqabının ölçüsünü
-

Sual: Artikulun hansı rəqəmi gön ayaqqabıların yaş-cins xüsusiyyətlərini göstərir? (Çəki: 1)

- ☒ 1-ci rəqəmi
 - ☐ 3-cü rəqəmi
 - ☐ 2-ci rəqəmi
 - ☐ 4-cü və 5-ci rəqəmi
 - ☐ 6-cı rəqəmi
-

Sual: Artikulun hansı rəqəmi gön ayaqqabıların növünü göstərir? (Çəki: 1)

- ☒ 2-ci rəqəmi
 - ☐ 3-cü rəqəmi
 - ☐ 1-ci rəqəmi
 - ☐ 4-cü və 5-ci rəqəmi
 - ☐ 6-cı rəqəmi
-

Sual: Artikulun hansı rəqəmi gön ayaqqabıların növ müxtəlifliyini göstərir? (Çəki: 1)

- ☒ 3-cü və 4-cü rəqəmi
 - ☐ 3-cü rəqəmi
 - ☐ 2-ci rəqəmi
 - ☐ 6-cı rəqəmi
 - ☐ 4-cü və 5-ci rəqəmi
-

Sual: Gön ayaqqabıların artikul sisteminin 5-ci və 6-cı rəqəmləri nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Ayaqqabının alt materialının növünü və altının üzünə bərkidilməsi üsulunu
 - ☐ Ayaqqabının yaş-cins xüsusiyyətini
 - ☐ Ayaqqabının alt materialının növünü
 - ☐ Ayaqqabının konstruksiyasını
 - ☐ Ayaqqabının ölçüsünü
-

Sual: Gön ayaqqabıların modaya uyğunluğu neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☒ 12

- ☐ 14
 - ☐ 15
 - ☐ 10
 - ☐ 16
-

Sual: Gön ayaqqabıların xarici görünüşü və bəzəndirilməsi neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☒ 20
 - ☐ 16
 - ☐ 22
 - ☐ 36
 - ☐ 18
-

Sual: Təyinatına görə rezin ayaqqabılar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 7
 - ☐ 2
-

Sual: Yaş-cins əlamətlərinə görə rezin ayaqqabılar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 5
 - ☐ 6
 - ☐ 4
 - ☐ 7
 - ☐ 3
-

Sual: Kişilər üçün rezin ayaqqabılar neçə növdə istehsal edilir? (Çəki: 1)

- ☒ 5
 - ☐ 6
 - ☐ 4
 - ☐ 7
 - ☐ 3
-

Sual: Gön ayaqqabıların ekspertizasının neçə növü vardır? (Çəki: 1)

- ☒ 6
 - ☐ 5
 - ☐ 8
 - ☐ 7
 - ☐ 4
-

Sual: Keçədən olan ayaqqabılar neçə növdə istehsal olunur? (Çəki: 1)

- ☐ 3
- ☐ 4

- ☐ 5
- ☒ 2
- ☐ 6

Sual: Ayaqqabıların əsas növ ekspertizalarına hansılar daxildir? (Çəki: 1)

- ☐ kəmiyyət və keyfiyyət ekspertizası
- ☐ təkrar və nəzarət ekspertizası
- ☐ dəmir yolu və məhkəmə-istintaq orqanlarının sifarişi ilə ekspertiza
- ☐ orqanoleptik və laboratoriya üsulları ilə ekspertiza
- ☒ kəmiyyət, keyfiyyət, təkrar, nəzarət və təşkilatların sifarişi ilə keçirilən ekspertiza

Sual: Konteynerdə gələn ayaqqabıların kəmiyyət ekspertizasına hansı əməliyyatlar daxildir ? (Çəki: 1)

- ☐ ekspertiza aktının tərtibi
- ☐ konteyner və plombların vəziyyətini yoxlanılması
- ☐ konteynerlərdən çıxan ayaqqabıların vəziyyətinin təyini
- ☐ konteynerlərdən çıxan ayaqqabıların sayının təyini
- ☒ konteynerlərin vəziyyəti, açılması, ayaqqabıların sayı və ekspertiza aktının tərtibi

BÖLMƏ: 07 03

Ad	07 03
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əmtəə nişanının əsas funksiyaları hansılardır? (Çəki: 1)

- ☐ satışa çıxarılan malın ştrix-koduna şahidlik etmək; əmtəə nişanının sahibinin imzası
- ☐ istehlakçıların əmtəə istehsalçısına etibarı, əmtəənin keyfiyyəti
- ☐ əmtəə nişanının sahibinə alıcıların etibarı; əmtəənin keyfiyyəti
- ☐ satışa çıxarılan malın yüksək keyfiyyətinə şahidlik etməkl; əmtəə nişanının sahibinin imzası
- ☒ satışa çıxarılan malın yüksək keyfiyyətinə şahidlik etmək; əmtəə nişanının sahibinə alıcıların etibarı

Sual: Tikili malların markalanması nə ilə müşayət olunur? (Çəki: 1)

- ☐ əmtəə nişanı, ticarət markası, yoxlama lenti
- ☒ əmtəə damğası, əmtəə nişanı, yoxlama lenti
- ☐ yoxlama lenti, ticarət markası, əmtəə damğası
- ☐ yoxlama lenti, ticarət lenti, xəbərdaredici nişanlar
- ☐ xəbərdaredici nişanlar, əmtəə nişanı, qadağanedici nişanlar

Sual: Uyğunluq sertifikatı ? (Çəki: 1)

- ☐ tikili malların həqiqiliyini təsdiq edən sənəddir
 - ☐ tikili malların istehsalçısını təsdiq edən sənəddir
 - ☒ tikili malların yüksək keyfiyyətini təsdiq edən sənəddir
 - ☐ tikili malların təhlükəsizliyini təsdiq edən sənəddir
 - ☐ tikili malların əmtəə nişanını təsdiq edən sənəddir
-

Sual: Gön ayaqqabıların daxili tərtibatı neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☒ 8
 - ☐ 10
 - ☐ 12
 - ☐ 6
 - ☐ 7
-

Sual: Uşaqlar üçün gön ayaqqabıların bir cütünün çəkisi nə qədər olmalıdır? (Çəki: 1)

- ☒ 200 qr.-dək
 - ☐ 200-250 qr.
 - ☐ 250-300 qr.
 - ☐ 300-350 qr.
 - ☐ 350-400 qr.
-

Sual: Ştamlama üsulu ilə hazırlanan qaloşların 2-ci sortunda neçə nöqsana yol verilir? (Çəki: 1)

- ☒ 4 ədəd
 - ☐ 6 ədəd
 - ☐ 5 ədəd
 - ☐ 7 ədəd
 - ☐ 3 ədəd
-

Sual: Xrom gönləri hansı heyvanların dərilərindən alırlar? (Çəki: 1)

- ☐ at, qoyun, keçi, suiti, dələ.
 - ☐ iribuynuzlu heyvanlar, at, donuz, dələ, it.
 - ☐ at, keçi, dəvə, donuz, it.
 - ☐ dəvə, donuz, it, qoyun, iribuynuzlu heyvanlar.
 - ☒ iribuynuzlu heyvanlar, at, keçi, donuz, qoyun.
-

Sual: Şevro hansı heyvanın dərisindən alınır? (Çəki: 1)

- ☐ at
 - ☐ qoyun
 - ☒ keçi
 - ☐ dəvə
 - ☐ donuz
-

Sual: Derma qatı hansı liflərdən ibarətdir ? (Çəki: 1)

- ☐ Retikulin

- ☐ Fibril
 - ☐ Tor qatı
 - ☒ Elastin, kollagen, retikulin
 - ☐ Üz qatı, məməcik, tor qatı
-

Sual: Dəriləri hansı üsulla konservləşdirirlər ? (Çəki: 1)

- ☐ duzlamaq
 - ☐ qurudub sonra duzlamaq
 - ☐ dondurmaq
 - ☒ duzlamaq, qurutmaq, dondurmaq
 - ☐ duz məhlulunda saxlamaq
-

Sual: Dərilərin emal edilməsi əməliyyatları hansılardır ? (Çəki: 1)

- ☐ dərini aşılamağa hazırlayan əməliyyatlar
 - ☐ dərinin aşılınması
 - ☐ dermanın ayrıl edilməsi
 - ☐ epidermis və nəhd qatının ayrıl edilməsi
 - ☒ aşılamağa hazırlıq, aşılama, bəzək əməliyatı
-

Sual: Dərilər hansı aşılama üsulları ilə aşılınır ? (Çəki: 1)

- ☐ bitki aşılması
 - ☐ xrom aşılması
 - ☐ dəmir aşılması
 - ☒ bitki, mineral, yağ, birləşdirilmiş aşlamalar
 - ☐ alüminium aşılması
-

Sual: Gön və dərilər təyinatına görə hansı siniflərə bölünür ? (Çəki: 1)

- ☐ sərrac
 - ☐ ayaqqabı
 - ☐ xırdavat
 - ☒ ayaqqabı, sərrac, texniki, geyim-xırdavat
 - ☐ geyim
-

Sual: Gönün rütubəti neçə faiz olur ? (Çəki: 1)

- ☐ 8%
 - ☐ 10%
 - ☒ 15%
 - ☐ 20%
 - ☐ 12%
-

Sual: Gön-dərilər saxlanan anbarda havanın temperaturu və nisbi rütubəti neçə faiz olmalıdır ? (Çəki: 1)

- ☐ havanın temperaturu 18-200S, nisbi rütubət 60%
- ☐ havanın temperaturu 150C, nisbi rütubət 50%

- ☒ havanın temperaturu 8-180C, nisbi rütubət 60-70%
 - ☐ havanın temperaturu 50C, nisbi rütubət 55%
 - ☐ havanın temperaturu 120C, nisbi rütubət 65%
-

Sual: Ayaqqabı istehsalında işlənən qəliblər təyinatına görə hansı qəliblərə bölünür ? (Çəki: 1)

- ☐ pazlı
 - ☐ ütüləmə
 - ☒ dartma, ütüləmə və arayışlama qəlibləri
 - ☐ bütöv
 - ☐ sökülüb-yığılan
-

Sual: Ayaqqabının hissələri hansı qruplara bölünür ? (Çəki: 1)

- ☐ içlik, astar, üz
 - ☐ üzlük, astar
 - ☒ üz, alt, aralıq hissələri
 - ☐ burun, arxa, orta hissələri
 - ☐ pəncə, daban, burun hissələr
-

Sual: «Çuni» adlanan rezin ayaqqabılar harada geyilir ? (Çəki: 1)

- ☐ kənd yerlərində
 - ☐ palçıqlı yerlərdə
 - ☐ qar olan yerdə
 - ☐ isti sexlərdə
 - ☒ şaxtalarda
-

Sual: 1-ci sort rezin ayaqqabılarda yol verilən nöqsanların miqdarı neçə faiz ola bilər ? (Çəki: 1)

- ☐ 1
 - ☐ 5
 - ☒ 3
 - ☐ 2
 - ☐ 4
-

Sual: Keçə ayaqqabı istehsalında ən yüksək dərəcədə keçələşən yunlar neçə balla qiymətləndirilir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 15
 - ☐ 20
 - ☒ 5
 - ☐ 10
-

Sual: Xam xəz dərilərin çeşidi hansı heyvanlardan alınır ? (Çəki: 1)

- ☐ dovşan, porsuq
- ☐ vəhşi heyvan dəriləri

- ☐ ev heyvanlarının dəriləri
 - ☒ vəhşi, ev, dəniz heyvanlarının dəriləri
 - ☐ su Samuru, tülkü, yenot, qoxarca
-

Sual: Xəzli heyvanların xəzi hansı tüklərdən ibarətdir ? (Çəki: 1)

- ☐ ost, tiftik tükləri
 - ☐ cod, qısa tüklər
 - ☐ uzun, yumşaq, parlaq tüklər
 - ☒ istiqamət, qıl, tiftik tükləri
 - ☐ zərif, ipək kimi, yarım zərif tüklər
-

Sual: Yaşayış tərzinə görə xəzli heyvanlar hansı növlərə bölünür ? (Çəki: 1)

- ☐ ev heyvanları
 - ☐ vəhşi heyvanlar
 - ☐ dəniz heyvanları
 - ☐ qış və yaz qruplu heyvanlar
 - ☒ yerdə, yerin altında və suda yaşayan heyvanlar
-

Sual: Xəzli heyvanların dərisi hansı üsullarla soyulur ? (Çəki: 1)

- ☐ açıq
 - ☐ kəsilmiş
 - ☐ yarılmış
 - ☐ bütöv
 - ☒ açıq, tuluq, lülə
-

Sual: Dərinin ümumi xassələri hansılardır ? (Çəki: 1)

- ☐ istilik saxlamaq
 - ☐ davamı, çəkisi
 - ☐ ölçüsü
 - ☒ ölçüsü, davamı, çəkisi, istilik, saxlamaq
 - ☐ qalınlığı, elaktikliyi
-

Sual: Qısa tüklü heyvanların tükünün uzunluğu neçə mm-dir ? (Çəki: 1)

- ☐ 15-30 mm
 - ☐ 10-20 mm
 - ☐ 12-25 mm
 - ☒ 15-45 mm
 - ☐ 18-28 mm
-

Sual: Tükün sıxlığına görə xəzlər neçə qrupa bölünür ? (Çəki: 1)

- ☐ 5
- ☐ 10
- ☒ 4
- ☐ 6

Sual: Ayaqqabının xarici görünüşünə görə orqanoleptiki metodla ekspertizası neçə əməliyyatdan ibarətdir? (Çəki: 1)

- ☐ 16
 - ☐ 20
 - ☐ 14
 - ☐ 12
 - ☒ 9
-

Sual: Xəz mallarının qablaşdırıldığı konteynerlər açılmamışdan əvvəl ekspertlər hansı əməliyyatlar yerinə yetirməlidirlər? (Çəki: 1)

- ☐ Konteynerlərdə zədələnmə əlamətlərinin müəyyən edilməsi
 - ☐ Üstündəki möhürlərin normal olmasının yoxlanması
 - ☐ malları müşayiət edən sənədlərlə tanışlıq
 - ☐ Konteynerdəki möhürüstü nömrələrin nəqliyyat sənədlərinə uyğunluğunun yoxlanması
 - ☒ sənədlərlə tanışlıq, möhürüstü nömrələrin sənədlərə uyğunluğu, konteynerin xarici görünüşünün vəziyyəti
-

Sual: Ekspertlər dərinin mikroquruluşuna görə hansı təbəqələrə bölürlər ? (Çəki: 1)

- ☐ derma, malpigi
 - ☐ buynuz, mezdra
 - ☒ epidermis, derma, nəhd
 - ☐ dəriüstü, orta, dərialtı təbəqə
 - ☐ üst, orta, alt təbəqələr
-

Sual: Təzə dərinin tərkibində neçə faiz su olur ? (Çəki: 1)

- ☐ 80%
 - ☐ 70%
 - ☒ 60%
 - ☐ 56%
 - ☐ 72%
-

Sual: Kişilər üçün gön ayaqqabıların doluluğu hansı həddə olmalıdır? (Çəki: 1)

- ☒ 5-14
 - ☐ 3-8
 - ☐ 7-12
 - ☐ 2-6
 - ☐ 14-18
-

BÖLMƏ: 0802

Ad

0802

Suallardan

23

Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 5 % olan ətir hansıdır? (Çəki: 1)

- ☒ "B" qrup ətir
- ☐ "C" qrup ətir
- ☐ ekstra ətir
- ☐ "A" qrup ətir
- ☐ "D" qrup ətir

Sual: Tərkibində suyun miqdarı 10 %-dən çox olan ətir hansıdır? (Çəki: 1)

- ☒ "B" qrup ətir
- ☐ "C" qrup ətir
- ☐ V" qrup ətir
- ☐ "A" qrup ətir
- ☐ "D" qrup ətir

Sual: İyinin saxlanma müddəti ən azı 30 saat olan ətir hansıdır? (Çəki: 1)

- ☒ "V" qrup ətir
- ☐ "C" qrup ətir
- ☐ ekstra ətir
- ☐ "A" qrup ətir
- ☐ "D" qrup ətir

Sual: Tərkibində ətir kompozisiyasının miqdarı ən azı 5 % olan ətir hansıdır? (Çəki: 1)

- ☒ "V" qrup ətir
- ☐ "C" qrup ətir
- ☐ ekstra ətir
- ☐ "A" qrup ətir
- ☐ "D" qrup ətir

Sual: Tərkibində suyun miqdarı 30 %-dən az olan ətir hansıdır? (Çəki: 1)

- ☒ "V" qrup ətir
- ☐ "C" qrup ətir
- ☐ "B" qrup ətir
- ☐ "A" qrup ətir
- ☐ D" qrup ətir

Sual: "Maye, bərk və toz əsaslı" bölünmə etirlərin hansı əlamətinə əsasən aparılır? (Çəki: 1)

- ☒ konsistensiyasına görə
- ☐ iynin xarakterinə görə

- ☐ kompozisiya tərkibinə görə
 - ☐ iyin saxlanma müddətinə görə
 - ☐ istehsal yerinə görə
-

Sual: "Gül və fantaziya" bölünmə ətrlərin hansı əlamətinə əsasən aparılır? (Çəki: 1)

- ☒ iyin xarakterinə görə
 - ☐ konsistensiyasına görə
 - ☐ kompozisiya tərkibinə görə
 - ☐ iyin saxlanma müddətinə görə
 - ☐ istehsal yerinə görə
-

Sual: "Ekstra, A, B və V" bölünmə ətrlərin hansı əlamətinə əsasən aparılır? (Çəki: 1)

- ☒ kompozisiya tərkibinə görə
 - ☐ konsistensiyasına görə
 - ☐ iyin xarakterinə görə
 - ☐ iyin saxlanma müddətinə görə
 - ☐ istehsal yerinə görə
-

Sual: Bunlardan hansı ətriyyat mallarının çeşidinə aiddir? (Çəki: 1)

- ☒ ətrlər, odekolonlar, ətirli sular
 - ☐ ətrlər, odekolonlar, dodaq boyası
 - ☐ ətirli sular, spirtli ətrlər, odekolonlar
 - ☐ spirtli ətrlər, dezodorantlar, odekolonlar
 - ☐ ətrlər, əniklər, kirşanlar
-

Sual: Azərbaycanda ilk televiziya verilişləri nə vaxtdan yayımlanmağa başlamışdır? (Çəki: 1)

- ☒ 1956-cı il 14 fevral
 - ☐ 1950-ci il 14 fevral
 - ☐ 1956-cı il 14 mart
 - ☐ 1960-cı il 18 aprel
 - ☐ 1964-cü il 25 noyabr
-

Sual: Bunlardan hansı yazı kağızlarına aiddir? (Çəki: 1)

- ☒ poçt
 - ☐ qəzet
 - ☐ rəsmxətt
 - ☐ çap
 - ☐ rəsm
-

Sual: Bunlardan hansı yazı kağızlarına aiddir? (Çəki: 1)

- ☒ not
- ☐ qəzet
- ☐ rəsmxətt

- ☐ çap
 - ☐ rəsm
-

Sual: Kompakt fotoaparatlarda fokus məsafəsi nə qədər təşkil edir? (Çəki: 1)

- ☒ 35 mm
 - ☐ 45 mm
 - ☐ 55 mm
 - ☐ 65 mm
 - ☐ 75 mm
-

Sual: Yüksək keyfiyyətli kağızın hazırlanması üçün hansı növ sellülozadan istifadə olunur? (Çəki: 1)

- ☒ pambıq
 - ☐ sulfitli
 - ☐ sulfatlı
 - ☐ ağardılmış
 - ☐ ağac
-

Sual: Kimyəvi ağac kütləsinin alınması üçün ağac xammalı hansı üsulla emal edilir? (Çəki: 1)

- ☒ kimyəvi-mexaniki
 - ☐ termiki
 - ☐ termomexaniki
 - ☐ mexaniki
 - ☐ kimyəvi-termomexaniki
-

Sual: Sellüloza lifi xlorşinkiyodun təsiri altında hansı rəngə boyanır? (Çəki: 1)

- ☒ qırmızı-çaxır
 - ☐ sarı
 - ☐ mavi
 - ☐ mavi-bənövşəyi
 - ☐ bənövşəyi
-

Sual: Hazır kağız hansı rütubətliyə malik olur (%-lə)? (Çəki: 1)

- ☒ 2-5
 - ☐ 3-8
 - ☐ 15-25
 - ☐ 23-32
 - ☐ 8-31
-

Sual: Rəsmxətt və rəsm ləvazimatları hansı mal qrupuna aid edilir? (Çəki: 1)

- ☒ məktəbli-dəftərxana mallarına;
- ☐ rəsm ləvazimatlarına
- ☐ bədii məmulatlar
- ☐ çap məmulatlarına

☐ oyuncaqlara

Sual: Kağızın ağırlığı hansı xassə sayılır? (Çəki: 1)

- ☐ ergonomik
 - ☐ gigiyenik
 - ☒ estetik
 - ☐ mexaniki
 - ☐ fiziki
-

Sual: Sənaye-texniki təyinatlı kağız hansı qrupa aid edilir? (Çəki: 1)

- ☐ 1;
 - ☐ 2;
 - ☐ 3;
 - ☐ 2-3;
 - ☒ 4-10-cu qrup.
-

Sual: Karton kağızdan nə ilə fərqlənir? (Çəki: 1)

- ☒ qalınlığı ilə
 - ☐ markası ilə
 - ☐ sortlaşma
 - ☐ ağırlığı
 - ☐ rəng çaları ilə
-

Sual: Karton kağızdan nə ilə fərqlənir? (Çəki: 1)

- ☒ çəkisi ilə
 - ☐ markası ilə
 - ☐ sortlaşma
 - ☐ ağırlığı
 - ☐ rəng çaları ilə
-

Sual: Palka nədən hazırlanır? (Çəki: 1)

- ☐ kağızdan
 - ☒ kartondan
 - ☐ dəmirdən
 - ☐ plastik kütlədən
 - ☐ şüşədən
-

Bölmə: 08 01

Ad	08 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Neqativ prosesi nədir? (Çəki: 1)

- ☒ Fotoplyonkada gizli əksin alınması
 - ☐ fotoplyonkada aşkar əksin alınması
 - ☐ fotoplyonkanın aşkarlanması
 - ☐ şəklin çəkilmə prosesi
 - ☐ şəklin yuyulma prosesi
-

Sual: Pozitiv prosesi nədir? (Çəki: 1)

- ☐ fotoplyonkada gizli əksin alınması
 - ☐ fotoplyonkanın aşkarlanması
 - ☒ fotoplyonkada aşkar əksin alınması
 - ☐ şəklin yuyulma prosesi
 - ☐ şəklin çəkilmə prosesi
-

Sual: Fotoaparatin saxtalaşdırılması (Çəki: 1)

- ☐ istehlakçının saxta aparatla aldadılması
 - ☐ istehlakçıya aşağı sinif aparatın satılması
 - ☐ fotoaparatlarda düzgün markalanmaması
 - ☒ istehlakçıya mal haqqında qəsdən yalan informasiya verilməsi
 - ☐ fotoaparatin sənədlərinin dəyişdirilməsi
-

Sual: Kağızın tərkibində hansı komponent arzuolunmazdır? (Çəki: 1)

- ☐ sellüloza
 - ☐ hemisellüloza
 - ☒ liqnin
 - ☐ sellüloza və liqnin
 - ☐ hemisellüloza və sellüloza
-

Sual: Kağızın sortunu eyniləşdirmək üçün neçə nümunəni təcrübədən keçirirlər? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☒ 3
 - ☐ 2
 - ☐ 10
-

Sual: Saxtalaşdırma latın dilindən tərcümədə hansı mənanı verir? (Çəki: 1)

- ☐ zay məhsul
 - ☐ qəlp məhsul
 - ☐ bənzətmə
 - ☐ identifikasiya
 - ☒ oxşadılan
-

BÖLMƏ: 09 01

Ad	09 01
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kosmetika mallarının eyniləşdirilməsi neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☒ 3
- ☐ 1
- ☐ 2
- ☐ 4
- ☐ 5

Sual: Kosmetika mallarının eyniləşdirilməsinin I mərhələsi necə adlanır? (Çəki: 1)

- ☐ son eyniləşdirmə
- ☒ ilkin eyniləşdirmə
- ☐ nəticənin tərtibi
- ☐ aparılmış nəticələrin analizi
- ☐ sənədlərin öyrənilməsi

Sual: Kosmetika mallarının eyniləşdirilməsinin II mərhələsi necə adlanır? (Çəki: 1)

- ☐ ilkin eyniləşdirmə
- ☐ nəticənin tərtibi
- ☒ son eyniləşdirmə
- ☐ sənədlərin öyrənilməsi
- ☐ aparılmış nəticələrin analizi

Sual: Kosmetika mallarının eyniləşdirilməsinin III mərhələsi necə adlanır? (Çəki: 1)

- ☐ ilkin eyniləşdirmə
- ☐ son eyniləşdirmə
- ☒ nəticənin tərtibi
- ☐ sənədlərin öyrənilməsi
- ☐ aparılmış nəticələrin analizi

Sual: Zərgərlik məmullatlarında “əyar” nəyi ifadə edir? (Çəki: 1)

- ☐ məmulatın xalis çəkisini
- ☐ qızılın xalis çəkisini
- ☒ qiymətli metalın xalis çəkisini
- ☐ gümüşün xalis çəkisini
- ☐ qiymətli daşların çəkisini

Sual: Pionino hansı musiqi alətləri yarımqrupuna aiddir? (Çəki: 1)

- ☒ Klavişalı
 - ☐ Dilli
 - ☐ Mizrablı
 - ☐ Nəfəsli
 - ☐ Elektron
-

Sual: Qarmon hansı musiqi alətləri qrupuna aiddir? (Çəki: 1)

- ☒ Dilli
 - ☐ Simli
 - ☐ Zərb
 - ☐ Nəfəsli
 - ☐ Elektron
-

Sual: Bayan hansı musiqi alətləri qrupuna aiddir? (Çəki: 1)

- ☒ Dilli
 - ☐ Simli
 - ☐ Zərb
 - ☐ Nəfəsli
 - ☐ Elektron
-

Sual: Saz hansı musiqi alətləri qrupuna aiddir? (Çəki: 1)

- ☒ Simli
 - ☐ Dilli
 - ☐ Zərb
 - ☐ Nəfəsli
 - ☐ Elektron
-

Sual: Telefonlaşmanın ilk ideya müəllifi kim olmuşdur? (Çəki: 1)

- ☐ Iohann Filipp Reys
 - ☐ Aleksandr Bell
 - ☒ Şarl Bursel
 - ☐ Antonio Meuççi
 - ☐ Tomas Vatson
-

Sual: Kömür mikrofonlarını kim ixtira etmişdir? (Çəki: 1)

- ☐ Iohann Filipp Reys
 - ☐ Aleksandr Bell
 - ☒ Tomas Edison
 - ☐ Antonio Meuççi
 - ☐ Tomas Vatson
-

Sual: Kömür mikrofonlarını nə vaxt ixtira edilmişdir? (Çəki: 1)

- ☒ 1877-1878-ci illərdə

- ☐ 1887-1898-ci illərdə
 - ☐ 1887-1888-ci illərdə
 - ☐ 1867-1878-ci illərdə
 - ☐ 1857-1868-ci illərdə
-

Sual: Dual –hinqe –? (Çəki: 1)

- ☒ korpusu üfqi və şaquli istiqamətlərdə qatlana bilən kommunikatorudur
 - ☐ korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
 - ☐ klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
 - ☐ iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
 - ☐ bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
-

Sual: Lipstick –? (Çəki: 1)

- ☒ dodaq pomadası, penal və yaxud avtoqələm formasını xatırladan korpusa malik telefondur
 - ☐ korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
 - ☐ klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
 - ☐ iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
 - ☐ bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
-

Sual: Stasionar–? (Çəki: 1)

- ☒ adi simli telefonun analoqudur
 - ☐ korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
 - ☐ klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
 - ☐ iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
 - ☐ bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
-

Sual: Avtomobil –? (Çəki: 1)

- ☒ stasionar telefonun analoqu olub, məxsusən avtomobillərdə quraşdırmaq üçün istehsal olunan telefondur
 - ☐ korpusu tərpənən hissələr təşkil etməyən, başqa sözlə Monoblok telefonlardır
 - ☐ klavyaturanı örtən açılıb-bağlanan qapaqlı telefonlardır
 - ☐ iki hissədən ibarət, blaknot və ya ənlük qabını xatırladan qatlanan telefonlardır
 - ☐ bir-birinin üzərinə sürüşən iki hissədən ibarət telefondur
-

Sual: Şəkil çəkmək, neqativ və pozitiv prosesləri ardıcılıqları hansı prosesdə gözlənilir? (Çəki: 1)

- ☐ Foto şəklin çəkilməsi
 - ☐ Foto şəklin aşkarlanması
 - ☒ foto şəklin alınması
 - ☐ Foto şəklin yuyulması
 - ☐ Foto şəklin stabilləşdirilməsi
-

Sual: Qızıl necə metal sayılır? (Çəki: 1)

- ☒ qiymətli

- ☐ nadir
 - ☐ bərk
 - ☐ əlvan
 - ☐ qara
-

Sual: Anadan olan gündən etibarən 3 yaşa qədər yaş dövrü hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☒ körpəlik dövrü
 - ☐ məktəbə qədər yaşlı uşaqlar dövrü
 - ☐ məktəb yaşlı uşaqlar dövrü
 - ☐ yeniyetməlik dövrü
 - ☐ bağça yaşlı uşaqlar dövrü
-

Sual: 3 yaşından 7 yaşına qədər yaş dövrü hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ körpəlik dövrü
 - ☐ məktəbə qədər yaşlı uşaqlar dövrü
 - ☒ məktəb yaşlı uşaqlar dövrü
 - ☐ yeniyetməlik dövrü
 - ☐ bağça yaşlı uşaqlar dövrü
-

Sual: 7 yaşından 18 yaşına qədər yaş dövrü hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ körpəlik dövrü
 - ☐ məktəbə qədər yaşlı uşaqlar dövrü
 - ☒ məktəb yaşlı uşaqlar dövrü
 - ☐ yeniyetməlik dövrü
 - ☐ bağça yaşlı uşaqlar dövrü
-

Sual: Aparatın çaxmağının hansı sinfə aid olmasının müəyyənləşdirilməsi fotoaparatların hansı növ eyniləşdirilməsinə aiddir? (Çəki: 1)

- ☒ fotoaparatların sinfinin eyniləşdirilməsi
 - ☐ fotoaparatların çaxmağının sinfinin eyniləşdirilməsi
 - ☐ fotoaparatların keyfiyyət eyniləşdirilməsi
 - ☐ fotoaparatların sortunun eyniləşdirilməsi
 - ☐ fotoaparatların tipinin eyniləşdirilməsi
-

Sual: Fotoplyonkada gizli əksin alınması hansı prosesdir? (Çəki: 1)

- ☒ neqativ prosesi
 - ☐ pozitiv prosesi
 - ☐ fotoplyonkanın aşkarlanması prosesi
 - ☐ şəklin çəkilmə prosesi
 - ☐ şəklin yuylma prosesi
-

Sual: Fotoplyonkada aşkar əksin alınması hansı prosesdir? (Çəki: 1)

- ☒ pozitiv prosesi
- ☐ neqativ prosesi

- ☐ fotoplyonkanın aşkarlanması prosesi
- ☐ şəklin çəkilmə prosesi
- ☐ şəklin yuyulma prosesi

Bölmə: 10 01

Ad	10 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Polimetilmetakrilatın sənayedə adı necədir? (Çəki: 1)

- ☒ Üzvi şüşə
- ☐ Lifli plastik
- ☐ Təbəqəli plastik
- ☐ İditol qatranı
- ☐ Kapron

Sual: Polimer birləşmələri hansı vəziyyətdə qala bilməzlər? (Çəki: 1)

- ☐ bərk
- ☐ duru
- ☒ qazabənzər
- ☐ yüksəkelastik
- ☐ özücü-axıcı

Bölmə: 10 02

Ad	10 02
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təbii materialları əvəz etmək üçün alınan ilk plastik kütlələr hansılardır? (Çəki: 1)

- ☐ Polietilen
 - ☐ Polivinilxlorid və polietilen
 - ☐ Polietilen və selüloid
 - ☒ Selüloid və qalalit
 - ☐ Qalalit və polipropilen
-

Sual: Əksər plastik kütlələrin mühüm ümumi xassələri hansılardır? (Çəki: 1)

- ☐ Yüksək mexaniki davamlılığı, kimyəvi dayanıqlığı, orqanizm tərəfindən qəbul edilməsi, yüksək şəffaflığı
 - ☐ Yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü, yanmaması, bioloji zərərsizliyi
 - ☐ Yaxşı təkrarlanan olması, yaxşı elektrik keçirməsi, yüksək elastik xassələridir
 - ☐ Azistilik keçirməsi, yüksəkelektrik keçirməsi, lazımı qədər mexaniki davamlı olması, yaxşı xarici görünüş
 - ☒ Yüngüllüyü, lazımıqədər mexaniki davamlılığı, kimyəvi dayanıqlığı, az istilik keçirməsi, yüksək dielektrik xassəsi, yaxşı xarici görünüşü
-

Sual: Məsaməli plastiklər hansı xüsusi xassələrə malikdir? (Çəki: 1)

- ☐ Yüksək istilik saxlama və kimyəvi davamlılıq
 - ☐ Yüksək mexaniki möhkəm və yaxşı estetik xassə
 - ☒ yaxşı istilik və səs izoleetmə xassələri
 - ☐ Yüksək dielektrik xassə və yanmaya davamlılıq
 - ☐ Yüksək sıxlıq və turşuya, qələviyə davamlılıq
-

Sual: Plastik kütlələrin metala nisbətən vacib üstünlükləri nədir? (Çəki: 1)

- ☐ Yüksək adsorbsiya qabiliyyəti və higroskopiklik
 - ☐ Yüksək temperatur və təzyiqə davamlılıq
 - ☐ Yüksək mexaniki davamlılıq və gözəl xarici görünüş
 - ☒ Suyu və digər bir sıra kimyəvi reagentlərə yüksək davamlılıq
 - ☐ İstiyə və bioloji təsirlərə yüksək davamlılıq
-

Sual: Plastik kütlələrin hansı növü yüksək kimyəvi davamlığa malikdir? (Çəki: 1)

- ☐ Polimetilmetakrilat
 - ☐ Polipropilen
 - ☐ Poliamid
 - ☐ Fenoplastlar
 - ☒ Ftoroplast
-

Sual: Göstərilən hansı polimerlər yüksək şəffaflıq xassəsinə malik ola bilər? (Çəki: 1)

- ☐ Polietilen, polipropilen və poliizobutilen
 - ☐ Polivinilxlorid, ftoroplastlar və polietilenteroftolat
 - ☒ Polimetilmetakrilat, polistirol və polikarbonat
 - ☐ Fenoplast, aminoplast, poliamid
 - ☐ Polivinilasetat, poliuretan, epoksidlər
-

Sual: Hansı komponent plastik kütlənin tərkibində ola bilməz? (Çəki: 1)

- ☐ Polimer qatranı
 - ☒ Su
 - ☐ Doldurucu
 - ☐ Plastifikator
 - ☐ Stabilizator
-

Sual: Hansı komponent plastik kütlənin tərkibində mütləq olmalıdır? (Çəki: 1)

- ☐ Boyaqlar
 - ☐ Plastifikatorlar
 - ☐ Doldurucu
 - ☒ polimer qətranı
 - ☐ Antistotik
-

Sual: Hansı komponent məsaməli plastik kütlələrin alınmasına imkan verir? (Çəki: 1)

- ☐ Polimer qətranı
 - ☐ Bərkidici
 - ☒ Qaz əmələgətiricilər
 - ☐ Stabilizatorlar
 - ☐ Antistatiklər
-

Sual: Hansı komponentlər məmulatın formalaşdırılması zamanı presformanın divarına yapışmasının qarşısını alır? (Çəki: 1)

- ☐ Bərkidicilər
 - ☐ Plastifikatorlar
 - ☒ Sürtgü yağları
 - ☐ Doldurucular
 - ☐ Stabilizatorlar
-

Sual: Plastik kütlələrin tərkibində polimerin rolu necədir? (Çəki: 1)

- ☐ Kompozisiyanın plastikliyini yüksəldir
 - ☐ Plastik kütlə məmulatlarının maya dəyərini azaldır
 - ☐ Plastik kütlənin bərkliyini artırır
 - ☒ Digər tərkib hissələri bağlayır (xüsusən doldurucunu)
 - ☐ Plastik kütlənin qocalmasını ləngidir
-

Sual: Hansı növ plastik kütlələrdə doldurucu kimi pambıq və asbest liflərindən istifadə edilir? (Çəki: 1)

- ☒ Lifli plastik kütlələr
 - ☐ Şəffaf plastik kütlələr
 - ☐ Təbəqəli plastik kütlələr
 - ☐ Plastifikasiya olunmayan plastik kütlələr
 - ☐ Şəffaf və plastifikasiya olmayan plastik kütlə
-

Sual: Plastik kütlələrin tərkibində hansı maddələr plastifikator kimi istifadə edilir? (Çəki: 1)

- ☐ Natrium hidroksid
 - ☐ Duz turşusu
 - ☐ Durulaşdırılmış kükürd turşusu
 - ☒ Dioktilftolat
 - ☐ Qatı kükürd turşusu
-

Sual: Plastikatorlar plastik kütləyə hansı xassələri verir? (Çəki: 1)

- ☐ Bərklik və möhkəmlik
 - ☒ Plastik və əyilmə
 - ☐ Kövrəklik
 - ☐ Estetik xassələri yüksəldir
 - ☐ Zərbəyə və işığa davamlıq
-

Sual: Plastik kütlə komponentlərindən hansı ona yüksək şaxtaya davamlılıq xassəsi verir? (Çəki: 1)

- ☐ Polimer qətranı
 - ☐ Doldurucu
 - ☒ Plastifikator
 - ☐ Stabilizator
 - ☐ Boyaqlar
-

Sual: Stabilizatorun əsas funksiyası nədir? (Çəki: 1)

- ☐ Məmulatın emalını yaxşılaşdırır
 - ☒ Qocalma prosesini ləngidir
 - ☐ Məmulatın mexaniki xassələrini yaxşılaşdırır
 - ☐ Məmulatın kimyəvi xassələrini yaxşılaşdırır
 - ☐ Məmulatın boiloji xassələrini yaxşılaşdırır
-

Sual: Polimerlərin termiki parçalanma səviyyəsini necə xarakterizə etmək olar? (Çəki: 1)

- ☐ Ərimə temperaturunda aşağı vəziyyətdə olmaq
 - ☐ Ərimə temperaturuna bərabər vəziyyətdə olması
 - ☒ Onların ərimə temperaturu ilə qaynama temperaturu arasında olması
 - ☐ qaynama temperaturuna bərabər olması
 - ☐ qaynama temperaturundan yüksək olması
-

Sual: Hansı polimerlər əriməyi bacarmır? (Çəki: 1)

- ☐ bütün polimerlər
 - ☐ yalnız xətti quruluşlu polimerlər
 - ☐ yalnız qırılan polimerlər
 - ☒ yalnız fəza quruluşlu polimerlər
 - ☐ yalnız xətti yaxud şaxələnmiş quruluşlu polimerlər
-

Sual: Heyvanat mənşəli yapışqanlar hansılardır? (Çəki: 1)

- ☒ Mezdra, sümük, kazein
 - ☐ Dekstrin, sümük
 - ☐ Mezdra, asfalt-bitum
 - ☐ Nişasta, kazein
 - ☐ Silikat, mezdar, nişasta
-

Sual: Əliflərin əsas keyfiyyət göstəricilərini nə xarakterizə edir? (Çəki: 1)

- ☐ Turşuluq ədədi

- ☒ Yod ədədi və turşuluq ədədi
 - ☐ Qatılığının təyini
 - ☐ Rənginin təyini
 - ☐ Axmasının təyini
-

Sual: Yod ədədinin əliflər üçün nə kimi əhəmiyyəti var? (Çəki: 1)

- ☐ Əlifin axmasını bildirir
 - ☐ Əlifin rəngini xarakterizə edir
 - ☒ Əlifin quruma qabiliyyətini xarakterizə edir
 - ☐ Əlifin yoda qarşı davamlılığını
 - ☐ Əlifin qatılığını xarakterizə edir
-

Sual: Lakların əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ Əliflər
 - ☐ Boyayıcılar
 - ☐ Bitki yağları
 - ☒ Pərdə əmələgətirici maddələr və həlledicilər
 - ☐ Qətranlar
-

Sual: Hansı üsullarla sabun bişirilir? (Çəki: 1)

- ☐ Soyuq, isti
 - ☒ Soyuq, yarımist, isti
 - ☐ Yarımist
 - ☐ İsti
 - ☐ Soyuq
-

Sual: Sabunun tərkibindəki hansı duzlar cod suda həll olmayan duzlar əmələ gətirərək parçaya çökür və onları çirkləndirir? (Çəki: 1)

- ☐ Kalium
 - ☐ Natrium
 - ☒ Kalsium və maqnezium
 - ☐ Dəmir
 - ☐ Heç biri
-

Sual: Sintetik yuyucu vasitələrin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ Ağardıcılar
 - ☐ Yumşaldıcılar
 - ☐ Ətirləndiricilər
 - ☒ Səthi aktiv maddələr
 - ☐ Anionlar
-

Sual: Mezdra yapışqanı nədən alınır? (Çəki: 1)

- ☐ Nişastanın hidrolizindən
- ☐ Yağsız süddən

- ☐ Heyvan sümüyündən
 - ☐ Qarğıdalı və kartofdan
 - ☒ Heyvan dərisindən
-

Sual: Polimerlər qaynamağı bacarırmı? (Çəki: 1)

- ☐ bacarır
 - ☒ bacarmır
 - ☐ yalnız polimerləşmə reaksiyası ilə alınan polimerlər bacarır
 - ☐ yalnız polikondensasiya reaksiyası ilə alınan polimerlər bacarır
 - ☐ yalnız fəza quruluşuna malik polimerlər bacarır
-

Sual: Yapışqanın əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ Üzvi maddələr
 - ☐ Mürəkkəb üzvi maddələr
 - ☒ Təbii və sintetik yapışdırıcı mürəkkəb üzvi maddələr
 - ☐ Əliflər
 - ☐ Rənglər
-

Sual: Yapışqanların tərkibini yapışdırıcı maddədən başqa hansı komponentlər daha dolğun ifadə edir? (Çəki: 1)

- ☐ Həlledicilər
 - ☐ Doldurucular
 - ☐ Plastifikatorlar
 - ☒ Həlledicilər, doldurucular, plastifikatorlar, bərkidicilər
 - ☐ Bərkidicilər
-

Sual: Yapışqanların tərkibinə antiseptik maddələri nə üçün əlavə edirlər? (Çəki: 1)

- ☒ Çürümə və kiflənməyə qarşı dözümlü olsun
 - ☐ Yaxşı yapışsın
 - ☐ Yapışma qabiliyyəti yüksək olsun
 - ☐ Uzun ömürlü olsun
 - ☐ Müəyyən şəraitdə kiflənməsin
-

Sual: Yapışqan istehsalında plastifikatorlardan nə üçün istifadə edirlər? (Çəki: 1)

- ☐ Yapışqanlı birləşmə almaq üçün
 - ☒ Elastiki yapışqanlı birləşmə almaq və yapışqan pərdəsinin kövrəkliyini azaltmaq üçün
 - ☐ Yapışqan pərdəsinin tez bərkiməsi üçün
 - ☐ Yapışma zamanı gərginliyi aşağı salmaq üçün
 - ☐ Yapışqanın istifadəsinin rahat olması üçün
-

Sual: Yapışqanın mühüm keyfiyyət göstəricisinə nələr aiddir? (Çəki: 1)

- ☐ Suyu davamlılığı
- ☐ Bərkiməsi
- ☒ Yapışqanın özlülüyü, suya, istiyə və digər amillərə qarşı davamlılığı

- ☐ Səthə çəkilməsi
- ☐ Kimyəvi mühitə davamlılığı

Sual: Yapışqanın yapışdırma qabiliyyəti necə təyin edilir? (Çəki: 1)

- ☐ Səthə yapışqan çəkməklə
- ☐ Yapışqanın axma sürətini təyin etməklə
- ☐ İki müxtəlif ölçülü materialı birləşdirməklə
- ☒ İki standart ölçülü lövhənin yapışma möhkəmliyi ilə
- ☐ Təyin olunmur

Sual: Sintetik yuyucu vasitələrin keyfiyyət eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir? (Çəki: 1)

- ☐ laboratoriya və test
- ☐ fiziki və kimyəvi
- ☒ orqanoleptik və fiziki-kimyəvi
- ☐ orqanoleptik və ekspress
- ☐ ekspert və laboratoriya

BÖLMƏ: 10 03

Ad	10 03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Plastik kütləyə daxil edilən hansı doldurucu onu istikeçirən və elektrik keçirən plastikə keçirir? (Çəki: 1)

- ☐ Talk, Kaolin, Təbaşir
- ☐ Hidrofil və Hidrofob təbaşir
- ☐ Slyuda, ağac və koks unu
- ☒ Qrafit, metal tozu və qurum
- ☐ Tozvari, təbəqəli və lifli doldurucular

Sual: Bağlayıcı maddələr kimi hansı əlaqələndiricilər tətbiq edilir? (Çəki: 1)

- ☐ Turşular və qələvilər
- ☐ Üzvi həlledicilərin sulu məhlulu
- ☐ Suyu və zəif sulu-sodali məhlul
- ☒ Yüksəkmolekulalı sintetik birləşmələr və bəzi təbii polimerlərin haldəyişmələri
- ☐ Yüksək molekulalı birləşmələr, əsas məqsədlərlə tərkibdə olan azotun

Sual: Aşağıda göstərilənlərdən hansı plastik kütlənin tərkibində doldurucu kimi istifadə edilə bilməz? (Çəki: 1)

- ☐ Ağac ovuntusu
- ☐ Kvars qumu
- ☐ Kaolin
- ☐ Talk
- ☒ Kauçuk

Sual: Plastik kütlənin çəkisinin maksimum hansı hissəsini doldurucu təşkil edə bilər?

(Çəki: 1)

- ☐ 1/3
- ☒ 2/3
- ☐ 1/4
- ☐ 1/5
- ☐ 2/5

Sual: Təbəqəli plastik kütlələrin alınmasında əsasən hansı doldurucudan istifadə edilir?

(Çəki: 1)

- ☒ Rulon halında kağız və parçalar
- ☐ Təbaşir və talk
- ☐ Hidrofil və hidrofob təbaşir
- ☐ Aşılmalı slyuda və koks qumu
- ☐ Kvars qumu və koks qumu

Sual: Nişasta və dekstrin yapışqanı nədən alınır? (Çəki: 1)

- ☐ Heyvan dərisindən
- ☐ Heyvan sümüyündən
- ☐ Yağsız süddən
- ☒ Qarğıdalı və kartofdan
- ☐ Nişastanın hidrolizindən

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Poladdan olan eməllənmiş qabların markalanmasında əlavə hansı məlumat göstərilə bilər (Çəki: 1)

- ☐ "Qida məhsullar üçün yararsızdır". yazısı
- ☐ "OTK" ştamplı
- ☐ metalın şərti işarəsi
- ☒ "Ə" hərfi
- ☐ "2-ci sort yazısı"

Sual: Metal qabların kəmiyyət eyniləşdirilməsi zamanı müəyyən olunur? (Çəki: 1)

- ☐ dəstdə olan qabların sayı
- ☐ qabın tutumu, rəngi və materialı
- ☐ qabın parametri, rəngi və ölçüləri
- ☐ qabın ölçüləri, rəngi və materialı
- ☒ qabın tutumu, parametri və ölçüləri.

Bölmə: 11 02

Ad	11 02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Metal mallarının eyniləşməsi zamanı hansı məsələlər həllini tapmalıdır? (Çəki: 1)

- ☐ A) çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, xarici örtük qatının təyini,
 - ☐ çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, materialının təyini,
 - ☐ çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, sukeçirməməzliyinin təyini
 - ☒ çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, keyfiyyətinin təyini,
 - ☐ çeşid qrupunun təyini, funksional təyinatının təyini, istiyədavamlılığın təyini, növünün təyini
-

Sual: Metal qabların keyfiyyət eyniləşdirilməsi zamanı təyin olunur (Çəki: 1)

- ☐ markalanmaya uyğunluğu
 - ☐ zərbəyə davamlılığı
 - ☐ istiyə davamlılığı
 - ☐ həcmi
 - ☒ NTS-in tələblərinə uyğunluğu
-

Sual: Bu qablardan hansı içməli suyun qaynadılması və qidanın isti emalı üçün yararlıdır? (Çəki: 1)

- ☒ poladdan olan sinklənmiş qablar
 - ☐ çuqundan olan emallanmış qablar
 - ☐ poladdan olan emallanmış qablar
 - ☐ misdən olan qalaylanmış qablar
 - ☐ alüminiumdan olan qablar
-

Sual: Metal qabların çeşid saxtalaşdırılması zamanı təyin olunur - (Çəki: 1)

- ☒ funksiyonal təyinatı
 - ☐ estetik tərtibatı
 - ☐ gigiyenikliyi
 - ☐ çeşid qrupu
 - ☐ sənədlərinin həqiqiliyi
-

Sual: Metal mallarının NTS-in tələblərinə uyğunluğu hansı eyniləşdirmə zamanı tələb olunur? (Çəki: 1)

- ☐ kəmiyyət eyniləşdirilməsi
 - ☐ çeşid eyniləşdirilməsi
 - ☐ informasiya eyniləşdirilməsi
 - ☒ keyfiyyət eyniləşdirilməsi
 - ☐ sort eyniləşdirilməsi
-

Sual: Alüminiumdan olan qablar hansı məqsəd üçün yararsız hesab edilir? (Çəki: 1)

- ☐ qidanın hazırlanması üçün
 - ☐ suyun qızdırılması üçün
 - ☐ suyun qaynadılması üçün
 - ☐ mayenin qəbulu üçün
 - ☒ qidanın saxlanması üçün
-

Sual: Metal qabların markalanmasında hansı amillər öz əksini tapmır? (Çəki: 1)

- ☒ həcmi, çəkisi, materialı
 - ☐ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, artikulu
 - ☐ istehsalçı müəssisənin əmtəə nişanı, çəkisi, materialı
 - ☐ istehsalçı ölkənin kodu, qiyməti, artikulu
 - ☐ istehsalçı ölkənin kodu, qiyməti, çəkisi
-

Sual: «Ə» hərfi işarəsi hansı qabların markalanmasında istifadə olunur? (Çəki: 1)

- ☐ mis qabların
 - ☒ poladdan olan emallanmış qabların
 - ☐ alüminium qabların
 - ☐ çuğundan olan emallanmış qablar
 - ☐ polad qabların
-

Sual: Qabın tutumu, parametri və ölçüləri metal qabların hansı növ eyniləşməsi zamanı təyin olunur? (Çəki: 1)

- ☐ metal qabların keyfiyyət eyniləşməsi
 - ☐ metal qabların çeşid eyniləşməsi
 - ☒ metal qabların kəmiyyət eyniləşməsi
 - ☐ metal qabların informasiya eyniləşməsi
 - ☐ metal qabların təsnifat eyniləşməsi
-

Sual: Metal qabların funksional təyinatı hansı saxtalaşma zamanı təyin olunur? (Çəki: 1)

- ☐ keyfiyyət saxtalaşması

- ☐ təsnifat saxtalaşması
- ☐ kəmiyyət saxtalaşması
- ☒ çeşid saxtalaşması
- ☐ növ saxtalaşması

Sual: Metal qabların markalanmasında əsas hansı amillər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ istehsalçı ölkənin kodu, qiyməti, həcmi.
- ☐ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, həcmi.
- ☒ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, artikulu.
- ☐ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, çəkisi
- ☐ istehsalçı müəssisənin əmtəə nişanı, qiyməti, materialı

Bölmə: 12 01

Ad	12 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu mineral bağlayıcı materiallardan hansı binaların özüllərində istifadə oluna bilər? (Çəki: 1)

- ☐ gips
- ☐ əhəng
- ☐ hidrovlik əhəng
- ☒ sement
- ☐ daş əhəng

Sual: Gipsin əyilməyə qarşı davamlılığı neçə kq•qüvvə/sm² təşkil etməlidir? (Çəki: 1)

- ☒ ən azı 25
- ☐ ən azı 10
- ☐ ən azı 15
- ☐ ən azı 20
- ☐ ən azı 5

Sual: Gipsin ən tez tutma müddəti neçə dəqiqə olmalıdır? (Çəki: 1)

- ☐ 0,5dəqiqə tez
- ☒ 2 dəqiqə gec
- ☐ 1 dəqiqə tez
- ☐ 1,5 dəqiqə tez
- ☐ 1-1,5 dəqiqə

Sual: Gipsin ən son quruma müddəti neçə dəqiqə olmalıdır? (Çəki: 1)

- ☐ 20 dəq. gec
 - ☐ 25 dəq. tez
 - ☒ 15 dəq. tez
 - ☐ 30 dəq. tez
 - ☐ 35 dəq. tez
-

Sual: Ekspertlər mineral bağlayıcı materialların saxtalaşdırılmasının neçə üsulunu təyin etmişdilər? (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☒ 3
 - ☐ 7
-

Sual: Məsaməli keramik məmulatın çəkisinə görə orta suudma qabiliyyəti neçə %-dir? (Çəki: 1)

- ☐ 4-5%
 - ☐ 13-15 %
 - ☐ 17-25 %
 - ☐ 27-32 %
 - ☒ 8-20 %
-

Sual: Bunlardan hansı məsaməli keramik məmulatlara aiddir? (Çəki: 1)

- ☐ vanna, unitaz, istilik-izoləedici məmulatlar
 - ☐ sanitariy texniki məmulatlar, yol kərpici, odadavamlı kərpic
 - ☐ istilik-izoləedici məmulatlar, sanitariy texniki məmulatlar, üzlük məmulatlar
 - ☒ divar və arakəsmə materialları, dam-örtük materialları, üzlük məmulatlar
 - ☐ divar və arakəsmə materialları, yol kərpicləri, odadavamlı kərpic
-

Sual: Bunlardan hansı məsaməsiz keramik məmulatlara aiddir? (Çəki: 1)

- ☐ divar və arakəsmə materialları, dam-örtük materialları, üzlük məmulatlar
 - ☐ divar və arakəsmə materialları, istilik-izoləedici məmulatlar, yol kərpici
 - ☐ istilik-izoləedici məmulatlar, yol kərpici, üzlük məmulatlar
 - ☐ divar və arakəsmə materialları, yol kərpicləri, döşəmə tavacıqları
 - ☒ döşəmə tavacıqları, yol kərpici, sanitariy texniki məmulatlar
-

Sual: Mexaniki paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır? (Çəki: 1)

- ☒ Əl ilə
 - ☐ Sentrafuqa ilə
 - ☐ Baraban ilə
 - ☐ Əl və sentrafuqa ilə
 - ☐ Sentrafuqa və baraban ilə
-

Sual: Yarımavtomat paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır? (Çəki: 1)

- ☒ Sentrafuqa ilə
- ☐ Əl ilə
- ☐ Baraban ilə
- ☐ Əl və sentrafuqa ilə
- ☐ Sentrafuqa və baraban ilə

Sual: Avtomat paltaryuyan maşınlarda sıxma əməliyyatı necə aparılır? (Çəki: 1)

- ☒ Baraban ilə
- ☐ Əl ilə
- ☐ Sentrafuqa ilə
- ☐ Əl və sentrafuqa ilə
- ☐ Sentrafuqa və baraban ilə

Sual: Soyuducu agent dövr edən qapalı sistem necə adlanır? (Çəki: 1)

- ☒ Soyuducu aqreqat
- ☐ Soyuducu spiral
- ☐ Buxarlandırıcı aqreqat
- ☐ Qızdırıcı aqreqat
- ☐ İsidici aqreqat

BÖLMƏ: 12 02

Ad	12 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mineral bağlayıcı materialların eyniləşdirilməsi hansı metodlarla həyata keçirilir? (Çəki: 1)

- ☐ laboratoriya, fiziki, kimyəvi
- ☐ orqanoleptik, fiziki-kimyəvi, sensor.
- ☐ orqanoleptik, fiziki-kimyəvi, sanitar-gigiyenik.
- ☒ laboratoriya, fiziki-kimyəvi, sanitar-gigiyenik
- ☐ fiziki, kimyəvi, sensor.

Sual: Gips nə cür əldə olunur? (Çəki: 1)

- ☐ gips daşının xırdalanması və üyüdülməsi ilə
- ☐ gips daşının üyüdülməsi və yandırılması ilə
- ☐ gips daşının doğranması və xırdalanması ilə
- ☐ gips daşının suda həll olması ilə
- ☒ gips daşının xırdalanması və yandırılması ilə

Sual: Xalis sementdən hazırlanmış 1 sm² məmulatın üzərinə düşən yükün miqdarı nəyi ifadə edir? (Çəki: 1)

- ☒ sementin markasını
 - ☐ sementin bərkliyini
 - ☐ sementin möhkəmliyini
 - ☐ sementin sıxlığını
 - ☐ sementin sıxılmaya davamlılığını
-

Sual: Mineral bağlayıcı materialların markalanması zamanı hansı göstəricilər öz əksini tapıb? (Çəki: 1)

- ☐ çəkisi, əmtəə nişanı, markası
 - ☒ xalis çəkisi, əmtəə nişanı, NTS-ri
 - ☐ çəkisi, markası, sayı
 - ☐ brutto çəkisi, firma nişanı, sayı
 - ☐ istehsal tarixi, mal partiyası nömrəsi, qiyməti
-

Sual: Məsaməli keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir? (Çəki: 1)

- ☒ 14-36 %
 - ☐ 8-13 %
 - ☐ 18-27 %
 - ☐ 26-38 %
 - ☐ 30-40 %
-

Sual: Məsaməsiz keramik məmulatın çəkisinə görə orta suudma qabiliyyəti neçə %-dir? (Çəki: 1)

- ☐ 0 %
 - ☒ 1-4 %
 - ☐ 0-3 %
 - ☐ 2-5 %
 - ☐ 3-6 %
-

Sual: Məsaməsiz keramik məmulatın həcminə görə orta suudma qabiliyyəti neçə %-dir? (Çəki: 1)

- ☐ 0-6 %
 - ☐ 1-7 %
 - ☒ 2-8 %
 - ☐ 3-9 %
 - ☐ 4-10 %
-

Sual: Döşəmə tavacıqlarının çatışmayan cəhəti hansıdır? (Çəki: 1)

- ☒ istilikkeçiriciliyi
- ☐ elektrikkeçiriciliyi
- ☐ istiliksaxlaması
- ☐ rənglənmə bilməməsi
- ☐ şirələnməsi

Sual: Keramika tavacıqlarının keyfiyyət eyniləşdirilməsi zamanı hansı göstərici yoxlanılır? (Çəki: 1)

- ☐ rəngi
 - ☒ növü
 - ☐ bərkliyi
 - ☐ sıxlığı
 - ☐ termiki və kimyəvi dayanıqlığı
-

Sual: Xarici görünüşünə görə keramika tavacıqları neçə sortda istehsal olunur? (Çəki: 1)

- ☐ əla, I, II
 - ☐ əla, I, II, III
 - ☒ I, II, III
 - ☐ əla, I, II, III, IV
 - ☐ I, II, III, IV
-

Sual: I sort keramika məmulatlarının xarici görünüşündə bu nöqsanlardan hansı yolveriləndir? (Çəki: 1)

- ☐ müxtəlifqalınlıqlı
 - ☐ çatlar
 - ☐ zədələnmiş küncələr
 - ☒ əyrilik
 - ☐ ləkə
-

Sual: Keramika tavacıqlarının əyilməyə qarşı orta möhkəmlik dərəcəsi neçədir? (Çəki: 1)

- ☒ 120 kq•qüv / sm²
 - ☐ 100 kq•qüv / sm²
 - ☐ 110 kq•qüv / sm²
 - ☐ 130 kq•qüv / sm²
 - ☐ 140 kq•qüv / sm²
-

Sual: Keramika məmulatlarının fiziki kəmiyyətlərinin eyniləşdirilməsi zamanı hansı göstəricilərin uyğunluğu nəzərdən keçirilir? (Çəki: 1)

- ☐ xarici görünüşü, fiziki göstəriciləri, ergonomik xassəsi
 - ☐ gigiyenikliyi, estetikliyi, mexaniki xassəsi
 - ☒ termiki davamlılığı, kimyəvi davamlılığı, tavacıqların yapışma qabiliyyəti
 - ☐ suhopdurması, havakeçirməsi, zərbəyə davamlılığı
 - ☐ estetikliyi, termiki davamlılığı, suhopdurması
-

Sual: Keramika məmulatlarının keyfiyyət eyniləşdirilməsi zamanı xarici görünüşünü hansı metodla təyin edirlər? (Çəki: 1)

- ☐ laboratoriya metodu
- ☐ sensor metodu
- ☐ ekspert metodu
- ☒ vizual metod

☐ ekspres metod

Sual: Bunlardan hansı təbii daş materiallarına aiddir? (Çəki: 1)

- ☒ Qranit,tuf,əhəng daşı
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Şlakobeton,ağır beton,diatomik kərpic
-

Sual: Bunlardan hansı süni daş materiallarına aiddir? (Çəki: 1)

- ☒ Şlakobeton,ağır beton,diatomik kərpic
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Qranit,tuf,əhəng daşı
-

Sual: Bunlardan hansı boş materiallara aiddir? (Çəki: 1)

- ☒ Qum,sement,çınqıl
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Qranit,tuf,əhəng daşı
-

Sual: Bunlardan hansı istilik keçirməyən materiallara aiddir? (Çəki: 1)

- ☒ Şevelin,fibrolit,kamışit
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Qranit,tuf,əhəng daşı
-

Sual: Bunlardan hansı rulon materiallarına aiddir? (Çəki: 1)

- ☒ Perqamin,tol,ruberoyd
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Qranit,tuf,əhəng daşı
-

Bölmə: 12 03

Ad	12 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 1-ci sort hidrat əhənginin tərkibində $\text{CaO}+\text{MgO}$ aktiv birləşmələrinin miqdarı neçə % təşkil etməlidir? (Çəki: 1)

- ☐ 60-65
 - ☐ 50-55
 - ☒ 67-dən çox
 - ☐ 65
 - ☐ 57
-

Sual: 2-ci sort hidrat əhənginin tərkibində $\text{CaO}+\text{MgO}$ aktiv birləşmələrinin miqdarı neçə % təşkil etməlidir? (Çəki: 1)

- ☐ 50-55
 - ☐ 40-50
 - ☐ 68
 - ☒ 60-dan çox
 - ☐ 58
-

Sual: Gipsin sıxılmaya qarşı davamlılığı neçə $\text{kq}\cdot\text{qüvvə}/\text{sm}^2$ təşkil etməlidir? (Çəki: 1)

- ☐ 30-40
 - ☐ 40-45
 - ☐ ən azı 45
 - ☐ ən azı 40
 - ☒ ən azı 50
-

Sual: Rulon materiallarının markasına hansı məlumatlar vurulur? (Çəki: 1)

- ☒ ,Zavodun adı,QOST-un nömrəsi,materialın adı,markası,istehsal tarixi,təyinatı
 - ☐ Zavodun adı,QOST-un nömrəsi,sertifikatı,təyinatı
 - ☐ QOST-un nömrəsi,materialın adı,markası,istehsal tarixi,təyinatı
 - ☐ Materialın adı,markası,istehsal tarixi,təyinatı,standartı
 - ☐ İstehsal tarixi,təyinatı,sertifikatı,standartı
-

Sual: Bunlardan hansı mineral-yapışdırıcı materiallara aiddir? (Çəki: 1)

- ☒ Əhəng,sement,gips
 - ☐ Kərpic,çınqıl,sement
 - ☐ Şevelin,pemza,qum
 - ☐ Bazalt,fibrolit,gips
 - ☐ Qranit,tuf,daş
-

Sual: Bunlardan hansı divar və arakəsmə materiallarına aiddir? (Çəki: 1)

- ☒ Kərpic,daş,blok
- ☐ Beton,kərpic,çınqıl
- ☐ Şevelin,qum,pemza
- ☐ Bazalt,fibrolit,şam
- ☐ Qranit,tuf,əhəng daşı

Sual: Bunlardan hansı rulon materiallarına aiddir? (Çəki: 1)

- ☒ Perqamin,tol,ruberoyd
 - ☐ Beton,kərpic,çınqıl
 - ☐ Şevelin,qum,pemza
 - ☐ Bazalt,fibrolit,şam
 - ☐ Qranit,tuf,əhəng daşı
-

Sual: Aliminium damarlı və polivinilxlorid izolyasiyalı naqillər hansı markada buraxılır? (Çəki: 1)

- ☒ APV
 - ☐ APPV
 - ☐ APPR
 - ☐ APRI
 - ☐ PRI
-

Sual: Mis damarlı və polivinilxlorid izolyasiyalı əyilən naqillər hansı markada buraxılır? (Çəki: 1)

- ☒ PV-3
 - ☐ PV-4
 - ☐ APV
 - ☐ APRI
 - ☐ PRI
-

Sual: Aliminium damarlı yanmayan rezin izolyasiyalı naqillər hansı markada buraxılır? (Çəki: 1)

- ☒ APRI
 - ☐ APPV
 - ☐ APPR
 - ☐ PRVD
 - ☐ PRI
-

Bölmə: 13 01

Ad	13 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ağac neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 2

- ☐ 5
- ☐ 6

Sual: Ağac hansı hissələrdən ibarətdir? (Çəki: 1)

- ☒ Kök,gövdə və çətir
- ☐ Kök,gövdə və yarpaqlar
- ☐ Oduncaq,tac və kök
- ☐ Oduncaq,budaq və tac
- ☐ Oduncaq,budaq və kök

Sual: Bunlardan hansı iynəyarpaqlı ağac cinsinə aid edilir? (Çəki: 1)

- ☒ Küknar,ağşam,sidr
- ☐ Ağşam,sidr,göyrüş
- ☐ Vələs,palisandr,qoz
- ☐ Qarağac,limon,qızılgül ağacı
- ☐ Fısdıq,şam,qaraşam

Bölmə: 13 02

Ad	13 02
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ağacın qabığı neçə qatdan ibarətdir? (Çəki: 1)

- ☒ 2
- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☐ 5

Sual: İynəyarpaqlı ağaclarda traxeidlərin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 96
- ☐ 80
- ☐ 35
- ☐ Yoxdur
- ☐ 28

Sual: İynəyarpaqlı ağaclarda ağac liflərinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ Yoxdur
- ☐ 80
- ☐ 35

☐ 96

☐ 28

Sual: İynəyarpaqlı ağaclarda parenxim maddəsinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ 1,5

☐ 2,8

☐ 3,5

☐ yoxdur

☐ 4,6

Sual: İynəyarpaqlı ağaclarda damarların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ Yoxdur

☐ 80

☐ 35

☐ 96

☐ 28

Sual: İynəyarpaqlı ağaclarda özək şüalarının miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ 2

☐ 8

☐ 3

☐ 9

☐ 5

Sual: İynəyarpaqlı ağaclarda qatran yollarının miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ 0,4

☐ 1,6

☐ 3,8

☐ 9,6

☐ 2,8

Sual: Enliyarpaqlı ağaclarda traxeidlərin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ yoxdur

☐ 80

☐ 35

☐ 96

☐ 28

Sual: Enliyarpaqlı ağaclarda ağac liflərinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

☒ 49

☐ 80

☐ 35

☐ yoxdur

Sual: Enliyarpaqlı ağaclarda parenxim maddələrin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 13
 - ☐ 25
 - ☐ 35
 - ☐ 18
 - ☐ 28
-

Sual: Enliyarpaqlı ağaclarda damarların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 20
 - ☐ 30
 - ☐ 35
 - ☐ 40
 - ☐ 10
-

Sual: Enliyarpaqlı ağaclarda qatran yollarının miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ yoxdur
 - ☐ 80
 - ☐ 35
 - ☐ 96
 - ☐ 28
-

Sual: Enliyarpaqlı ağaclarda sellülozanın miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 44
 - ☐ 80
 - ☐ 35
 - ☐ 96
 - ☐ 28
-

Sual: Enliyarpaqlı ağaclarda hemisellülozanın miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 37
 - ☐ 80
 - ☐ 35
 - ☐ 96
 - ☐ 28
-

Sual: Enliyarpaqlı ağaclarda liqnin maddəsinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 19-26
 - ☐ 19-26
 - ☐ 35-45
 - ☐ 10-15
 - ☐ 28-32
-

Sual: Enliyarpaqlı ağaclarda pentozanların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 21-26
 - ☐ 25-32
 - ☐ 35-45
 - ☐ 15-25
 - ☐ 28-30
-

Sual: Enliyarpaqlı ağaclarda hektozanların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 13
 - ☐ 23
 - ☐ 35
 - ☐ 15
 - ☐ 28
-

Sual: İynəyarpaqlı ağaclarda sellülozanın miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 44
 - ☐ 80
 - ☐ 35
 - ☐ 96
 - ☐ 28
-

Sual: İynəyarpaqlı ağaclarda hemisellülozanın miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 37
 - ☐ 80
 - ☐ 35
 - ☐ 96
 - ☐ 28
-

Sual: İynəyarpaqlı ağaclarda liqnin maddəsinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 19-26
 - ☐ 80-90
 - ☐ 35-45
 - ☐ 10-15
 - ☐ 28-32
-

Sual: İynəyarpaqlı ağaclarda pentozanların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 21-26
 - ☐ 25-32
 - ☐ 35-45
 - ☐ 15-25
 - ☐ 28-30
-

Sual: İynəyarpaqlı ağaclarda hektozanların miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ 13

- ☐ 23
 - ☐ 35
 - ☐ 15
 - ☐ 28
-

Sual: Ağaclarınkeyfiyyətinə və dəyərinə müsbət təsir göstərən nöqsan hansılardır? (Çəki: 1)

- ☒ Düyün
 - ☐ Çatdaq
 - ☐ Qeyri-normal çöküntülər
 - ☐ Çürük
 - ☐ Qurd yemiş yerlər
-

Sual: Düyünlər ölçüsünə görə necə olur? (Çəki: 1)

- ☒ İri və xırda
 - ☐ İri
 - ☐ Xırda
 - ☐ Orta
 - ☐ İri,orta və xırda
-

Sual: Düyünlər ağacda yayılma dərəcəsinə görə necə olur? (Çəki: 1)

- ☒ Yapışmış,qismən yapışmış və yapışmamış
 - ☐ Oturmuş,qismən oturmuş və oturmamış
 - ☐ Daxilə nüfuz etmiş və daxilə nüfuz etməmiş
 - ☐ Çürümüş,qismən çürümüş və çürüməmiş
 - ☐ İri,orta və xırda
-

Sual: Düyünlər forma etibarı ilə necə olur? (Çəki: 1)

- ☒ Girdə-oval,tikişli,pəncəli
 - ☐ İri,orta,xırda
 - ☐ Dairəvi,iri,xırda
 - ☐ Girdə,oval,düzbucaqlı
 - ☐ Yumru,oval,tikişli
-

Sual: Düyünlər rənginə və ağacın vəziyyətinə görə necə olur? (Çəki: 1)

- ☒ Sağlam,bərk,buynuzvarı,qatranlı
 - ☐ İri,sağlam,bərk,davamlı
 - ☐ Xırda,buynuzvarı,qatranlı,davamlı
 - ☐ Orta,iri,xırda,lap xırda
 - ☐ İri,orta,sağlam,bərk
-

Sual: Roman üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XI-XII
- ☐ XIV-XV

- ☐ XII-XIII
 - ☐ XV-XVI
 - ☐ XIX-XX
-

Sual: Qotik üslublu mebel neçənci əsrə aiddir (Çəki: 1)

- ☒ XIV əsrin sonu XV əsrin əvvəlləri
 - ☐ XV əsrin sonu XVI əsrin əvvəlləri
 - ☐ XVI əsrin sonu XVII əsrin əvvəlləri
 - ☐ XVII əsrin sonu XVIII əsrin əvvəlləri
 - ☐ XVIII əsrin sonu XIX əsrin əvvəlləri
-

Sual: Renessans üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XVI-XVII
 - ☐ XIV-XV
 - ☐ XII-XIII
 - ☐ XV-XVI
 - ☐ XIX-XX
-

Sual: Barokko üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XVII əsrin 2-ci yarısında
 - ☐ XIV
 - ☐ XVII əsrin 1-ci yarısında
 - ☐ XV
 - ☐ XIX
-

Sual: Rokokko üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XVIII
 - ☐ XIV-XV
 - ☐ XII
 - ☐ XV-XVI
 - ☐ XVII əsrin 1-ci yarısında
-

Sual: Ampir üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XIX əsrin 1-ci yarısında
 - ☐ XIX əsrin 2-ci yarısında
 - ☐ XVII əsrin 1-ci yarısında
 - ☐ XVII əsrin 2-ci yarısında
 - ☐ XX əsrdə
-

Sual: Modern üslublu mebel neçənci əsrə aiddir? (Çəki: 1)

- ☒ XIX əsrin sonu XX əsrin əvvəlləri
- ☐ XIX əsrin 1-ci yarısında
- ☐ XVII əsrin sonu
- ☐ XVII əsrin 2-ci yarısında

☒ XX əsrin sonu XXI əsrin əvvəlləri

Sual: Materialına görə mebellər hansı siniflərə bölünür? (Çəki: 1)

- ☒ Ağacdən,metaldən,plastik kütlədən,şüşədən və kombinəlanmış
 - ☐ Ağacdən və metaldən
 - ☐ Şüşədən,metaldən və ağacdən
 - ☐ Yalnız laminatdan
 - ☐ Yalnız ağac lövhələrdən
-

Sual: Mebellər hansı siniflərdə istehsal olunur? (Çəki: 1)

- ☒ Əla,1-ci,2-ci və sadə
 - ☐ Əla və sadə
 - ☐ 1-ci və2-ci
 - ☐ 1-ci,2-ci və 3-cü
 - ☐ Əla,eksta və sadə
-

Sual: Mebellər hansı çeşiddə istehsal olunur? (Çəki: 1)

- ☒ 1-ci və 2-ci
 - ☐ Əla və sadə
 - ☐ Əla,1-ci,2-ci və sadə
 - ☐ 1-ci,2-ci və 3-cü
 - ☐ Əla,eksta və sadə
-

Sual: Müasir mebellər keyfiyyətə hansı şərtlərə uyğun gəlməlidir? (Çəki: 1)

- ☒ İstismar,zahiri görünüş və texnoloji
 - ☐ İstehlak,istehsal və görünüş
 - ☐ İstismar,istehsal və bəzədilmə
 - ☐ Zahiri görünüş,istehlak və bəzədilmə
 - ☐ Texnoloji,istehsal və istehlak
-

Sual: Mebel istehsalında istifadə olunan ağacların nəmliyi neçə faiz olmalıdır (Çəki: 1)

- ☒ 6-10%
 - ☐ 10-15%
 - ☐ 8-12%
 - ☐ 4-8%
 - ☐ 1-2%
-

Sual: Hansı çeşid mebelə əhəmiyyətsiz nöqsanlara yol verilir? (Çəki: 1)

- ☒ 2-ci
 - ☐ 1-ci
 - ☐ 3-cü
 - ☐ 2-ci və 3-cü
 - ☐ Ekstra
-

Sual: Hansı çeşid mebelde əhəmiyyətsiz nöqsanlara yol verilmir? (Çəki: 1)

- ☒ 1-ci
 - ☐ 2-ci
 - ☐ 3-cü
 - ☐ Əla
 - ☐ Ekstra
-

Sual: Xarrat mebeli neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 8
 - ☐ 7
 - ☐ 6
 - ☐ 5
 - ☐ 9
-

Sual: Xarrat mebelinə sərf olunan ağacın nəmliyi ən çoxu neçə faiz olmalıdır? (Çəki: 1)

- ☒ 10%
 - ☐ 15%
 - ☐ 12%
 - ☐ 8%
 - ☐ 6%
-

Sual: Enliyarpaqlı ağaclarda özək şüalarının miqdarı neçə faiz təşkil edir (Çəki: 1)

- ☒ 18
 - ☐ 20
 - ☐ 25
 - ☐ 28
 - ☐ 23
-

Sual: Mebelin uzunömürlülüüyü nə ilə təyin edilir? (Çəki: 1)

- ☒ möhkəmliyi
 - ☐ gözəlliyi ilə;
 - ☐ rəngi ilə;
 - ☐ üzlük materialı ilə
 - ☐ forması ilə.
-

Sual: Mebel istifadəsinə görə necə əşya sayılır (Çəki: 1)

- ☐ qısa müddətli istifadəli;
 - ☐ birdəfəlik istifadəli
 - ☐ çoxdəfəlik istifadəli;
 - ☒ uzun müddətli istifadə üçün
 - ☐ ümumi istifadəli
-

Sual: Mebelde hansı istehlak xassələrinə üstünlük verilir? (Çəki: 1)

- ☐ təmirə yararlılıq;

- ☐ saxlanması
- ☒ stil və modaya uyğunluğu
- ☐ detalların birləşdirilməsi
- ☐ şaxtaya davamlılıq.

Sual: Məbeldə istehsalın təkmilləşməsi özünü nədə göstərir? (Çəki: 1)

- ☒ məbelin xammalında
- ☐ rəngində
- ☐ interyerə uyğunluğunda

BÖLMƏ: 13 03 (SÜRƏT 25.02.2015 15:15:52)

Ad	13 03 (Sürət 25.02.2015 15:15:52)
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 1m³ ağacdən nə qədər parça əldə etmək olar? (Çəki: 1)

- ☒ 1500
- ☐ 1800
- ☐ 1300
- ☐ 2000
- ☐ 1000

Sual: 1m³ ağacdən nə qədər kağız əldə etmək olar? (Çəki: 1)

- ☒ 200-250
- ☐ 180-200
- ☐ 130-150
- ☐ 250-300
- ☐ 100-150

Sual: 1m³ ağacdən nə qədər şəkər əldə etmək olar? (Çəki: 1)

- ☒ 300
- ☐ 180
- ☐ 130
- ☐ 200
- ☐ 100

Sual: 1m³ ağacdən nə qədər çaxır spirti əldə etmək olar? (Çəki: 1)

- ☒ 60
- ☐ 80
- ☐ 30

- ☐ 20
- ☐ 100

Sual: Təyinatına görə mebellər hansı siniflərə bölünür? (Çəki: 1)

- ☒ Məişət, idarə, ictimai istifadə və xüsusi təyinatlı
- ☐ Oturmaq üçün, istirahət və yatmaq üçün, əşya saxlamaq üçün və iş üçün
- ☐ Ədədi, dəst, qarnitur və kompozisiya
- ☐ Klub üçün, teatr üçün, nəqliyyat üçün və yeməxana üçün
- ☐ Məişət, idman, qonaq otağı üçün və xüsusi təyinatlı

Sual: İstifadəsinə görə mebellər hansı siniflərə bölünür? (Çəki: 1)

- ☒ Oturmaq üçün, istirahət və yatmaq üçün, əşya saxlamaq üçün və iş üçün
- ☐ Məişət, idarə, ictimai istifadə və xüsusi təyinatlı
- ☐ Ədədi, dəst, qarnitur və kompozisiya
- ☐ Klub üçün, teatr üçün, nəqliyyat üçün və yeməxana üçün
- ☐ Məişət, idman, qonaq otağı üçün və xüsusi təyinatlı

Sual: Komplekt olmasına görə mebellər hansı siniflərə bölünür? (Çəki: 1)

- ☒ Ədədi və dəst
- ☐ Məişət və xüsusi təyinatlı
- ☐ Oturmaq, istirahət və yatmaq üçün
- ☐ Klub və yeməxana üçün
- ☐ İdman, qonaq otağı üçün və xüsusi təyinatlı

Sual: Mebel mallarının ekspertizası zamanı hansı göstəricilər balla qiymətləndirilir ? (Çəki: 1)

- ☐ istismarda rahatlığı, estetik göstəriciləri
- ☐ texnolojiyi, xidmət müddəti
- ☐ etibarlılığı, standart uyğunluğu
- ☒ unifikasiyası, standartlaşdırılması, etibarlılığı, estetikliyi, rahatlığı
- ☐ bəzəyin xüsusiyyəti, hissələrin bərkidilmə vəziyyəti, xarici görünüş qüsurları, markalanma xüsusiyyətləri

BÖLMƏ: 14 01 (SÜRƏT 25.02.2015 15:16:53)

Ad	14 01 (Sürət 25.02.2015 15:16:53)
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tərkib komponentlərinin təbiətindən asılı olaraq şüşələr bölünür ? (Çəki: 1)

- ☒ üzvi və qeyri-üzvi

- ☐ üzvi və silikat
- ☐ qeyri-üzvi və silikat
- ☐ silikat və qurğuşunlu
- ☐ silikat və borlu

Sual: Şüşənin eyniləşdirilməsi zamanı bu məsələ əhəmiyyət kəsb etmir? (Çəki: 1)

- ☐ şüşənin çeşid uyğunluğunun təyini
- ☐ emal növünün təyini
- ☐ şüşənin fiziki ölçülərinin və kimyəvi tərkibinin təyini
- ☒ şüşənin rənginin təyini
- ☐ şüşənin sortunun təyini

Sual: Kvars qumu əsasında hansı şüşə əldə olunur? (Çəki: 1)

- ☐ üzvi şüşə
- ☐ optik şüşə
- ☒ silikat şüşə
- ☐ qeyri-üzvi şüşə
- ☐ polimetilmetakrilat

BÖLMƏ: 14 02 (SÜRƏT 25.02.2015 15:16:59)

Ad	14 02 (Sürət 25.02.2015 15:16:59)
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məişət şüşə məmulatlarının tərkibində bu oksidlərdən hansı arzuolunmazdır? (Çəki: 1)

- ☐ PbO
- ☐ CaO
- ☐ SiO₂
- ☒ Fe₂O₃
- ☐ Na₂O

Sual: Məişət şüşə məmulatlarında Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☐ 0,2
- ☐ 0,3
- ☐ 0,03
- ☐ 2-3
- ☒ yolverilməzdir

Sual: Pəncərə şüşələrində Fe₂O₃ -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☒ 0,2
 - ☐ 0,3-0,4
 - ☐ 1-2
 - ☐ 0,03
 - ☐ 0,1
-

Sual: Üfürmə şüşələrində Fe_2O_3 -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☐ 0,05
 - ☒ 0,03-ə qədər
 - ☐ 0,1
 - ☐ 0,04
 - ☐ 0,5-0,7
-

Sual: Preslənmiş şüşələrdə Fe_2O_3 -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☐ 0,4
 - ☐ 0,6-0,8
 - ☒ 0,1
 - ☐ 0,03-ə qədər
 - ☐ 0,3
-

Sual: Lampa şüşələrində Fe_2O_3 -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☐ 0,1-0,2
 - ☐ yolverilmir
 - ☐ 0,5-0,7
 - ☒ 0,3-0,4
 - ☐ 0,7-0,8
-

Sual: Butulka şüşələrində Fe_2O_3 -ün yolverilən həddi neçə %-dir? (Çəki: 1)

- ☐ 0,5-1
 - ☐ 0,3-0,5
 - ☐ yolverilmir
 - ☐ 1-2
 - ☒ 2-3
-

Sual: Büllur şüşənin alınması üçün şüşənin tərkibinə hansı oksid qatılır? (Çəki: 1)

- ☐ FeO
 - ☒ PbO
 - ☐ CaO
 - ☐ Na_2O
 - ☐ Al_2O_3
-

Sual: Mendeleyevə görə şüşə? (Çəki: 1)

- ☐ silikat ərintisidir
- ☐ oksidlərin iştirakı ilə silikat ərintisidir.

- ☒ oksidlərin silisium oksidlə amorf və ya kolloid ərintisidir.
 - ☐ kristallik materialdır.
 - ☐ kvars qumundan əldə olunan kristal maddədir
-

Sual: Üzvi şüşə hansı materialların əsasında əldə olunur? (Çəki: 1)

- ☐ kvars qumu
 - ☐ metal oksidləri
 - ☐ üzvi materiallar
 - ☐ qeyri-üzvi materiallar
 - ☒ üzvi polimerlər
-

Sual: Şüşənin keyfiyyət göstəricilərinin eyniləşdirilməsi - (Çəki: 1)

- ☒ fiziki və kimyəvi göstəricilərinin standartın tələblərinə uyğunluğunun təyini
 - ☐ keyfiyyətinin standartın tələblərinə uyğunluğunun təyini
 - ☐ tərkibinin standartın tələblərinə uyğunluğunun təyini
 - ☐ rənginin standartın tələblərinə uyğunluğunun təyini
 - ☐ şəffaflığının standartın tələblərinə uyğunluğunun təyini
-

Sual: 5-6 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,82
 - ☐ 0,83
 - ☐ 0,86
 - ☐ 0,85
 - ☒ 0,84
-

Sual: . 3-4 mm qalınlıqda şüşənin səpələnmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,8
 - ☒ 0,82
 - ☐ 0,81
 - ☐ 0,83
 - ☐ 0,84
-

Sual: Şüşələr hansı əlamətinə görə "üzvi və silikat" şüşələrinə bölünür? (Çəki: 1)

- ☐ təyinatından asılı olaraq
 - ☐ rəngindən asılı olaraq
 - ☐ funksionallığından asılı olaraq
 - ☐ optiki şüşə olmasından asılı olaraq
 - ☒ tərkib komponentlərindən asılı olaraq
-

Sual: " Şüşə oksidlərin silisium oksidlə amorf və ya kolloid ərintisidir" ifadəsi kimə məxsusdur? (Çəki: 1)

- ☒ Mendeleyev
- ☐ Lomonosov
- ☐ N.Tusi

- ☐ Uşinski
 - ☐ Neyzelbor
-

Sual: Üzvi polimerlər əsasında hansı şüşə əldə olunur? (Çəki: 1)

- ☐ optik şüşə
 - ☐ silikat şüşə
 - ☐ qeyri-üzvi şüşə
 - ☒ üzvi şüşə
 - ☐ rəngli şüşə
-

Sual: Şüşənin fiziki və kimyəvi göstəricilərinin standartın tələblərinə uyğunluğu hansı eyniləşmə zamanı təyin olunur? (Çəki: 1)

- ☐ şüşənin çeşid eyniləşməsi
 - ☐ şüşənin təsnifat eyniləşməsi
 - ☐ şüşənin kəmiyyət eyniləşməsi
 - ☐ şüşənin növ müxtəlifliyinin eyniləşməsi
 - ☒ şüşənin keyfiyyət göstəricilərinin eyniləşməsi
-

Sual: Hansı şüşələrin tərkibində SiO_2 -nin miqdarı 71,5 % təşkil edir? (Çəki: 1)

- ☒ pəncərə şüşələrinin
 - ☐ lampa şüşələrinin
 - ☐ butulka şüşələrinin
 - ☐ üfurmə üsulu ilə alınan şüşələrin
 - ☐ pres üsulu ilə alınan şüşələrin
-

Sual: Hansı şüşələrin tərkibində SiO_2 -nin miqdarı 73-74 % təşkil edir? (Çəki: 1)

- ☐ pəncərə şüşələrinin
 - ☒ lampa şüşələrinin
 - ☐ butulka şüşələrinin
 - ☐ üfurmə üsulu ilə alınan şüşələrin
 - ☐ pres üsulu ilə alınan şüşələrin
-

Sual: PbO hansı şüşənin tərkibinə qatılır? (Çəki: 1)

- ☐ adi şüşələrin
 - ☐ pəncərə şüşələrinin
 - ☒ bülur şüşələrin
 - ☐ optik şüşələrin
 - ☐ avtomobil şüşələrinin
-

Sual: Məişət şüşə məmulatlarında hansı metal oksidinə qətiyyən yol verilmir? (Çəki: 1)

- ☐ Na_2O
- ☐ PbO
- ☐ CaO
- ☒ Fe_2O_3

Sual: Şüşə istehsalında əsas xammal kimi nədən istifadə olunur? (Çəki: 1)

- ☐ potaş
 - ☐ dolomit
 - ☐ metal oksidləri
 - ☐ soda
 - ☒ kvars qumu
-

Sual: 2-2,5 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,86
 - ☒ 0,87
 - ☐ 0,85
 - ☐ 0,88
 - ☐ 0,89
-

Sual: 5-6 mm qalınlıqda şüşənin səpələnmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,82
 - ☐ 0,81
 - ☒ 0,80
 - ☐ 0,83
 - ☐ 0,84
-

BÖLMƏ: 14 03 (SÜRƏT 25.02.2015 15:17:11)

Ad	14 03 (Sürət 25.02.2015 15:17:11)
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Üfürmə üsulu ilə alınan şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir? (Çəki: 1)

- ☐ 71-73
 - ☐ 73-74
 - ☐ 68-72
 - ☐ 71,5
 - ☒ 74-75,5
-

Sual: Preslənmiş şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir? (Çəki: 1)

- ☒ 73-75
- ☐ 75-77
- ☐ 77-80

- ☐ 70-73
 - ☐ 68-72
-

Sual: Lampa şüşələrin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir? (Çəki: 1)

- ☐ 70-71
 - ☐ 73-74
 - ☒ 71-72
 - ☐ 75-76
 - ☐ 76-77
-

Sual: . 2-2,5 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,86
 - ☒ 0,87
 - ☐ 0,85
 - ☐ 0,88
 - ☐ 0,89
-

Sual: 3 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,84
 - ☐ 0,85
 - ☒ 0,86
 - ☐ 0,87
 - ☐ 0,88
-

Sual: . 4 mm qalınlıqda şüşənin yönəldilmiş işıqkeçirmə əmsalı neçədir? (Çəki: 1)

- ☐ 0,83
 - ☐ 0,84
 - ☐ 0,86
 - ☒ 0,85
 - ☐ 0,87
-

Sual: Pəncərə şüşələrinin tərkibində SiO₂ –nin miqdarı neçə % təşkil edir? (Çəki: 1)

- ☐ 74
 - ☐ 73
 - ☐ 72,8
 - ☒ 71,5
 - ☐ 70,6
-

Sual: Şüşə və büllur qabların kəmiyyətə ekspertiza aktında əsas hansı ardıcılığa riayət olunmalıdır? (Çəki: 1)

- ☐ ayrı-ayrı əşyaların sayı
- ☐ əşyaların sayı, dəstlər (serviz, nabor) sayı
- ☐ nöqsanlı əşyaların sayı, konteynerin vəziyyəti
- ☒ ümumi yoxlanılan əşyaların sayı, dəstlərin sayı, ədədi əşyaların sayı

☐ nöqsanlı əşyaların sayı, nöqsanların əmələ gəlmə səbəbləri

BÖLMƏ: 1501 (SÜRƏT 25.02.2015 15:17:21)

Ad	1501 (Sürət 25.02.2015 15:17:21)
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı elektrik məişət maşınlarına aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ paltaryuyan maşınlar
 - ☐ sobalar
 - ☐ kondisionerlər
-

Sual: Bunlardan hansı elektrik məişət maşınlarına aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ məhsulların saxlanması üçün olan maşınlar
 - ☐ sobalar
 - ☐ kondisionerlər
-

Sual: Bunlardan hansı elektrik məişət maşınlarına aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ mətbəx maşınları
 - ☐ sobalar
 - ☐ kondisionerlər
-

Sual: Bunlardan hansı elektrik məişət maşınlarına aiddir? (Çəki: 1)

- ☐ kaminlər
 - ☐ qaz plitələri
 - ☒ paltar tikən maşınları
 - ☐ sobalar
 - ☐ kondisionerlər
-

Sual: Bunlardan hansı elektrik məişət maşınlarına aiddir? (Çəki: 1)

- ☐ kaminlər
- ☐ qaz plitələri
- ☒ soyuducular
- ☐ sobalar

☐ kondinsionerlər

Sual: Elektrik közərmə lampaları neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 2
-

Sual: Közərmə cisminə spiral və bispiral formanın verilməsi nəyə xidmət edir? (Çəki: 1)

- ☐ elektrik itkisini artırır
 - ☐ elektrik itkisini azaldır
 - ☒ istilik itkisini azaldır
 - ☐ istilik itkisini artırır
 - ☐ enerji itkisini artırır
-

Sual: Lampanın ballonundan havanın çıxarılması nəyə xidmət edir? (Çəki: 1)

- ☐ volframın oksidləşməsinə
 - ☐ volframın tozlanmasına
 - ☒ volframın oksidləşməməsinə
 - ☐ volframın tozlanmamasına
 - ☐ enerji itkisini artırır
-

Sual: Yaxın məsafəni işıqlandıran cihaz necə adlandırılır? (Çəki: 1)

- ☐ proyektor
 - ☐ közərmə lampası
 - ☒ işıqlandırıcı
 - ☐ lyuminaset lampası
 - ☐ drossel lampası
-

Sual: Közərmə cismi hansı materialdan hazırlanır? (Çəki: 1)

- ☐ polad məftildən
 - ☐ mis teldən
 - ☒ volfram telindən
 - ☐ alüminium məftildən
 - ☐ kripton qazından
-

Sual: Uzaq məsafəni işıqlandıran cihaz necə adlandırılır? (Çəki: 1)

- ☐ işıqlandırıcı
 - ☐ közərmə lampası
 - ☒ proyektor
 - ☐ lyuminaset lampası
 - ☐ drossel lampası
-

Sual: Elektrik şəbəkəsinin çəkilməsi və təmiri üçün məmulatlar bunlardan hansına aiddir? (Çəki: 1)

- ☐ işıqlandırıcılar
 - ☐ qızdırıcılar
 - ☒ elektrik qurğu materialları
 - ☐ məişət elektrik cihazları
 - ☐ elektrik cihaz və avadanlıqları
-

Sual: Ştəpsel birləşdiricisi bunlardan hansına aiddir? (Çəki: 1)

- ☐ işıqlandırıcılar
 - ☐ qızdırıcılar
 - ☒ elektrik qurğu materialları
 - ☐ məişət elektrik cihazları
 - ☐ elektrik cihaz və avadanlıqları
-

Sual: İstiqamətverici elektrik və dəyişdirici açarlar bunlardan hansına aiddir? (Çəki: 1)

- ☐ işıqlandırıcılar
 - ☐ qızdırıcılar
 - ☒ elektrik qurğu materialları
 - ☐ məişət elektrik cihazları
 - ☐ elektrik cihaz və avadanlıqları
-

BÖLMƏ: 1503 (SÜRƏT 25.02.2015 15:17:31)

Ad	1503 (Sürət 25.02.2015 15:17:31)
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Elektrik və ev maşınlarının laboratoriya üsulları ilə ekspertiza zamanı hansı sınaqlar aparılır ? (Çəki: 1)

- ☐ podşipniklərin kimyəvi tərkibi və mexaniki xassələri
 - ☐ izolyasiya materiallarının keyfiyyəti
 - ☐ xidmət müddətinin təyini
 - ☐ sərf etdiyi enerji
 - ☒ elektrik cərəyanı keçən izolyasiya materiallarının keyfiyyəti, kollektor və poşipniklərin kimyəvi tərkibi, mexaniki xassələri
-

Sual: Elektrik və ev maşınlarının ekspertizası zamanı hansı nöqsanlara daha çox fikir verilir ? (Çəki: 1)

- ☒ daxili və xarici nöqsanlara
- ☐ mexaniki nöqsanlara

- ☐ bir və ya bir neçə naqilin qırılması, qoruyucuların yanması
 - ☐ mexaniki, elektrik, xarici və daxili nöqsanlara
 - ☐ Podşipniklərin işləməsi, elektrik qoruyucularının nasazlığı, valın əyilməsi
-

Sual: Elektrik mallarının qrupdaxili bölünməsi onların hansı parametrlərinə əsasən aparılır? (Çəki: 1)

- ☐ konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə
 - ☐ növünə, tipinə, izolyasına, materialına, işçi hissəyə, nominal gücə
 - ☒ növünə, tipinə, konstruksiyasına, fasonuna, materialına, işçi hissəyə, nominal gücə
 - ☐ növünə, tipinə, konstruksiyasına, xammalına, materialına, işçi hissəyə, nominal gücə
 - ☐ növünə, tipinə, konstruksiyasına, fasonuna, işçi hissəyə, nominal gücə
-

Sual: Elektrik qurğuları üçün rezin izolyasiyalı naqıl və şnurlar neçə damarlı hazırlanır? (Çəki: 1)

- ☐ 4,5,6,7
 - ☐ 1,2
 - ☒ 1,2,3,4 və çox
 - ☐ 1,2,3
 - ☐ 1,2,3,4
-

Sual: Ştəpsel birləşdiriciləri hansı cihazları elektrik şəbəkəsinə birləşdirmək üçün tətbiq edilir? (Çəki: 1)

- ☐ Cərəyanın nominal gücü 20A-dən çox və normal gərginliyi 150Vt-dan az olmayan gəzdirilən qəbulediciləri
 - ☐ Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan stasionar qəbulediciləri
 - ☒ Cərəyanın nominal gücü 10A-dən az və normal gərginliyi 250Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
 - ☐ Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan gəzdirilən qəbulediciləri
 - ☐ Cərəyanın nominal gücü 25A-dən az və normal gərginliyi 100Vt-dan çox olmayan stasionar qəbulediciləri
-



